



Zahid QARALOV
Əli HÜSEYNOV
Əlövsət OSMANLI
Fikrət SÜLEYMANOĞLU
Vüqar MƏMMƏDOV

HƏYAT BİLGİSİ

4-cü sınıf üçün dərslik



Zahid QARALOV
Əli HÜSEYNOV
Əlövsət OSMANLI
Fikrət SÜLEYMANOĞLU
Vüqar MƏMMƏDOV



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu!
Sınan hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sınəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Sözləri Əhməd Cavadın,
musiqisi Üzeyir Hacıbəylinindir.

HƏYAT BİLGİSİ

4-cü sinif üçün dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən dərslik kimi təsdiq olunub
(11.08.2006-cı il tarixli 655 nömrəli əmr)



M.F. Axundov adlı
Azərbaycan Mədəniyyət
Mərkəzinin

BAKİ – 2006

Eimi redaktor: pedaqoji elmlər doktoru, professor Y. Kerimov

*Rəyçilər: texnika elmləri doktoru, professor A. Mehrabov
psixologiya elmləri doktoru, professor Ə. Əlizadə
pedaqoji elmlər doktoru, professor V. Xəlilov
BŞTİ-nin Ümumtəhsil bölməsinin müdürü F. Həmzəyev
Beynəlxalq Kollecin coğrafiya müəllimi A. Əhmədova*

DİQQAT!

- Kitabın bütün hüquqları qorunur!
- Müəlliflərin xüsusi razılığı olmadan kitabı və ya onun hissəsini çap etmək, surətini çıxarmaq, hər hansı formada yaymaq qəti qadağandır!

Qaralov Z., Hüseynov Ə., Osmanlı Ə., Süleymanoğlu F., Məmmədov V. **Heyat bilgisi. Ümumtəhsil məktəblərinin 4-cü sınıfı üçün dərslik.** — Bakı: Osmanlı Yayınları, 2006. — 128 səh.

4306020000-011
2006

© Osmanlı Yayınları, 2006



HEYDƏR ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

MÜƏLLİFLƏRDƏN



Bildiyiniz kimi, son zamanlar ölkəmizdə şəxsiyyətyö-nümlü təhsilə keçidlə bağlı irimiqyaslı işlər görülür. Bu işlərdən ən mühümü «Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurrikulumu» çərçivə sənədinin, ayrı-ayrı fənlər üzrə kurrikulumların və təlim strategiyası sənədlərinin hazırlanmasıdır. Çərçivə sənədinə əsasən, bu ildən tədris planına yeni integrativ fənn — «Həyat bilgisi» fənni daxil edilib. Həmin fənnin tədrisi ümumtəhsil məktəblərinin I–IX siniflərində nəzərdə tutulur.

«Həyat bilgisi»nin əsas məqsədi milli və bəşəri dəyərləri mənimsemmiş, azad və yaradıcı düşünməyi, kollektivdə işləməyi bacaran məsuliyyətli vətəndaşlar yetişdirməyə kömək göstərməkdir. Şagirdlər onun vasitəsilə bilgiler toplamaq, müşahidələr aparmaq bacarıqlarını təkmilləşdirməklə yanaşı, bunları təcrübədə yoxlamaq, müqayisə aparmaq, nəticələri təsvir və izah etmək yollarını öyrənəcəklər. Onlar yalnız təbiətdə deyil, cəmiyyətdə gedən prosesləri də araşdırmağa başlayacaq, üzvü olduqları qruplarda səmərəli fəaliyyət göstərmək üçün lazım olan ünsiyətqurma, ünsiyyətsaxlama və birlikdə çalışma bacarıqları əldə edəcəklər. Şagirdlər həmçinin sağlamlıqları və təhlükəsizlikləri ilə bağlı məsuliyyəti öz üzərlərinə götürmək vərdişlərinə də yiylənəcəklər.

Diqqətinizə çatdırırıq ki, bu ildən başlayaraq III–IV siniflərdə «Həyat bilgisi» həftədə 2 saat olmaqla «Təbiətşünaslıq» fənninin yerinə tədris olunacaq.






TƏBİİ ZONALAR



1 GÜNEŞ İŞİĞİ ve YERİN QURŞAQLARI

HAZIRLIQ SUALLARI

- “Qurşaq” sözünün mənasını necə başa düşürsünüz?
- Sizə, nəyə görə Güneş şüaları Yer kürəsinin bütün tərəflərini eyni dərəcədə qızdırır?




Güneş şüaları planetimizin ayrı-ayrı hissələrini müxtəlif dərəcədə işqalandırır və qızdırır. Şüaların şaqılı düşdürüyü ərazilər çox, üfüqi düşdürüyü ərazilər isə az qızır. Ona görə də planetimizdə işqılanmasına və temperaturuna görə bir-birindən fərqlənən qurşاقlar əmələ gelir. “İşqılanma qurşaqları” adlanan bu qurşاقları 6-cı səhifədəki sxemlərdə aydın görmək olar.


Güneş şüaları Yer kürəsinin ortasından keçən ekvatora daha çox şaqılı düşdürüydən bu ərazilər planetimizin ən isti yerləridir. Ekvator xəttinin hər iki tərəfini ilboyu isti keçən tropik qurşاقlar tutur. Onlardan cənuba və şimala doğru isti havalar get-gedə müləyimləşir. Ona görə də bu ərazilərdə yerləşən qurşاقlar müləyim qurşaqlar adlanır. Müləyim qurşaqlarda ilin bütün fəsilləri (yaz, yay, payız, qış) müşahidə olunur.

Yer kürəsinin şimal və cənub qütbleri etrafına güneş şüaları daha üfüqi şəkildə düşdürüydən bu ərazilərdə havalar həmişə soyuq keçir. Hər tərəf qar və buzla örtülür. Bu ərazilər qütb qurşaqları adlanır.

Aldığı işq və istilikdən asılı olaraq qurşaqlardakı canlılar aləmi də müxtəlidir. Daim soyuq və şaxtalı havası olan qütb qurşaqlarında olduqca az bitki və heyvan növünə rast gəlmək olur. Ekvatora tərəf getdikcə havalar istileşdiyindən canlılar aləmi də zənginləşməyə başlayır. Planetimizin ən böyük meşələri, müxtəlidən heyvan sürüleri bəslənən otlu çölləri və keçilməz cəngəllilikləri da bu ərazilərdədir.



İşq düz xət boyunca yayılır.



Mağaraya düz xət boyunca düşən günəş işığı

YADDA SAXLA!

Yer kürəsi kosmosda hərəketi zamanı maliyi vəziyyətdə olduğundan, Güneş onun gah şimal, gah da cənub hissələrini daha çox qızdırır. Beləliklə, fəsillər əmələ gəlir.

YOXLAMA SUALLARI

- Qütb qurşaqlarında canlılar aləminin çox kasad olmasının səbəbi nədir?
- Güneş istiliyinin yer səthində müxtəlidən paylanması canlılar aləminə necə təsir edir?
- Ölkəmizin əraziləsində hansı fosiller müşahidə olunur? Ele isə biz hansı qurşaqda yaşayırıq?

**2 YERİN QÜTLƏRİ.
ARKTİKA VƏ ANTARKTİKA**

HAZIRLIQ SUALLARI

- Pingvinlər haqqında nə bilirsiniz? Onlar Yerin hansı hissəsində yaşayır?
- Planetimizin daim qar və buzla örtülü sahələri hərada yerləşir?



Qütb parıltısı



Aysberq



Albatros

BİLİRSƏNMİ!

Ağ ayı Yer üzündə ateyən heyvanların an böyüyüdür. Onun kütləsi 700 kq-a yaxın olur.



Şimal qütbü



Cənub qütbü



Globusun öz oxu ətrafında firlandığını biliyik. Oxun globus kürəsini yuxarıdan və aşağıdan deşib keçdiyi yerlərə diqqətlə baxaq. Həmin yerlər planetimizin şimal və cənub qütbərini göstərir. Onların ətrafindakı ağ rəngli ərazilər isə Yerin qarı və buzu heç vaxt əriməyən en böyük buzlaqlarıdır. Şimal qütbü ətrafindakı buzlaq sahəye Arktika, cənub qütbü ətrafindakı sahəye isə Antarktika deyirlər.

Qütblər ətrafında yağan qar, demək olar ki, heç vaxt ərimir. Üst-üstə yiğilir, berkiblər buzlaşır. Ona görə də bu yerlərdə buzlaqların qalılığı kilometrlərlə ölçülür.

Qütblərdə gecə və gündüz bir-birini bizim öyrəşdiyimiz kimi əvəzləmir. Arktikada ilin 186 günü gündüz, qalan günləri isə gecə olur.



Qütb tədqiqatçıları

Arktikada gündüz olanda Antarktikada, əksinə, gecə olur. Bu yerlərin başqa maraqlı təbiət hadisəsi isə qütb parıltısıdır. Bu hadisə baş verəndə göy üzü yaşıl, tünd-qırmızı və qızılı rəngli şüalarla işıqlanır.

Hərdən qalın buz təbəqələri parçalanır və okean sularında üzərkən materiklərin sahillərinə qədər galib çıxır. Belə buz parçalarına aysberq deyirlər. Bəzən aysberqlər o qədər böyük olur ki, onların üzərində nəhəng bir şəhəri yerləşdirmək olar.

Arktika və Antarktikada havalar mənfi 50–60 dərəcəyə qədər soyuyur. Ona görə də burada təbiəti öyrənen qütb tədqiqatçılarından başqa heç kas yaşamır. Havalar ilboyu soyuq və şaxtalı keçsə də, yay aylarında qütb sohralarının materiklərə doğru olan hissələrində qaymaqçıçayı, qütb laləsi və şibyəye rast gəlmək mümkündür. Həmin vaxtlar buraya qütb tülküyü, qütb dovşanı, albatros və çoxlu başqa quşlar da gelir. Ağ ayı, morj, suiti, pingvin isə bu yerlərin daimi sakinləridir.

YOXLAMA SUALLARI

- Qütb heyvanlarının əksəriyyətinin tükərənin ağ rəngde olmasının səbəbi nədir?
- Aysberq nadir?
- Azərbaycan Yerin hansı qütbünə yaxındır?



Morj



Suiti



Qütb tülküsi



Qütb dovşanı

YADDA SAXLA!
Ağ ayı Arktikanın, pingvin isə Antarktikanın rəmziidir.

3 TUNDRA

HAZIRLIQ SUALLARI

- Sizcə, havalar istiləşdikcə bir çox quşların şimala uçub getmesinin səbəbi nədir?
- Yer kürəsinin bəzi ərazilərində bataqlıqların və göllərin çox olmasının səbəbi nə ola bilər?



Şibye



Tundra soyüdü



Tundra tozağacı

BİLİRSƏNMİ!

**Şibyanın 3 sm böyüyü
məsi üçün az qala 100
ilə yaxın vaxt lazımlı
gəlir.**

uçub gedirlər. İlboyu tundrada yaşayan quşlar da var. Ağ kəklik və ağ bayquş buranın daimi sakinləridir. Six lələklər bu quşları ən sərt şaxtadan qoruyur. Burada lemminq adlanan heyvanlar daha çox yayılıb.

Tundrani maralsız təsəvvür etmək olmaz. Burada maral sürüleri ilboyu qida dalınca şimaldan cənuba, cənubdan şimala hərəket edir. Canavar sürüleri onları daim təqib edir. Canavarlar onların xəstə, qoca və zəiflərini yeyir.



Canavar



Lemminq

VOXLAMA SUALLARI

- Tundra Yerin hansı hissəsindedir?
- Tundrannın bitki və heyvanlarından hansıların adlarını bilirsınız?
- Tundrada insanların əsas məşğulliyəti nədir?



Ağ kəklik

4 MEŞƏLƏR

HAZIRLIQ SUALLARI

- Ağac və kol hansı əlamətlərinə görə fərqlənir?
- Sinfinizdəki aşyalardan hansının hazırlanmasında ağacdan istifadə olunub?
- Meşələrin insanlara faydası nədir?



Iynəyarpaqlı meşa



Qarışq meşa



Enliyarpaqlı meşa

BILIRSƏNMİ

Əvvəller meşələr arazimizin dörd dibinini tuturdu. Ağacların düşünləməmiş şəkildə qırılması nəticəsində bu sahələr xeyli azaldı.

İndi meşələr Azərbaycan ərazisinin onda birini tutur.

heyvanlar, quşlar, cüçülər üçün həm ev, həm də qida mənbəyidir.

Meşələr əsasən üç yerə bölündür: iynəyarpaqlı meşa, qarışq meşa və enliyarpaqlı meşa. Onların planetimizdə yerləşməsi də maraqlıdır. Şimalda — soyuq ərazilərdə iynəyarpaqlı meşələr, cənuba doğru — müləyim iqlimi olan yerlərdə qarışq meşələr, isti yerlərdə isə enliyarpaqlı meşələr yerləşir.


Iynəyarpaqlı meşələrdə, bir qayda olaraq, iynəyarpaqlı ağaclar — küknar, ağ şam, qara

şam və adi şam ağacları bitir. Bu ağacların kökləri torpağın dərinliklərinə işlədiyindən onlar şaxta və küləyə davamlıdır. Tayqa adlandırılan bu meşələrdə ağaclar sıx bitdiyindən günəş şüaları torpağa az düşür. Ona görə də bu meşələrdə ot bitkiləri az olur. Ən çox yayılan isə qızılardır. Heyvanlardan sığın, tülkü, samur, yapalaq və ağacdələn daha çoxdur.

Qarışq meşələrdə iynəyarpaqlı ağaclarla yanaşı, həm də enliyarpaqlı ağaclar — palıd, ağaçqayın, fıstıq və s. bitir. İynəyarpaqlı meşələrlə müqayisədə burada bitki və heyvanlar aləmi daha zəngindir.

Enliyarpaqlı meşələrdə istiliksevən enliyarpaqlı ağaclar — palıd, fıstıq, cökə, vələs, gögüş və s. bitir. Burada kol və ot bitkiləri də geniş yayılıb. Yabanı meyva və ot bol olduğundan daha çox maral, cüyür, qonur ayı, qaban və başqa heyvanlar yaşayır.

Ölkəmizdə enliyarpaqlı meşələr daha çoxdur. Qarışq və iynəyarpaqlı meşələrimiz də var. Samux rayonu ərazisində iynəyarpaqlı Eldar şamı meşəsi var.



YOXLAMA SUALLARI

- Nəye görə meşələr get-gedə azalır?
- Meşələrin azalması nəye səbəb olur?
- Meşələri qorumaq üçün uşaqlar nə etməlidirlər?

MEŞƏ HEYVANLARI



Sığın



Ayi



Ağacdələn



Sincab



Zencirotu



Çəmənlilik yoncası



Pişik-quyruğu



Siçan-noxudu

5 ÇƏMƏNLİKLER

HAZIRLIQ SUALLARI

- Yaşadığınız ərazidə çəmənlilik var mı? Orada hansı bitkiler olur?
- Çəmənlilikde hansı heyvanlara, quşlara və cüçülərə rast gəlmisiniz?
- Çəmənlilikdən hansı məqsədlər üçün istifadə olunur?



Dağlarda, düzlərdə, çayların və göllerin sahilində — torpaq daha nəm olan və subasər ərazilərdə otlar yaxşı boy atır, daha sırlı olur. Belə yerlər çəmənlilik adlanır. Çəmənlilikler yazda yamaşıl, yayın əvvəlində isə rəngbərəng çiçeklərlə bəzənmiş xalıya oxşayır.

Çəmənlilikdə bitən otların bir çoxunu heyvanlar yaxşı yeyir. Yem otları adlanan bu bitkilərdən en çox yayılanlar pişikquyruğu, qurtic, siçannoxtu, çəmənlilik yoncası, çobanyastığı, sarı yonca və zencirotudur. Bunlarla yanaşı, çəmənliliklərde xallı badyan, qaymaqcıçayı və asırqal kimi bəzi zəhərli bitkiler də olur. Axarların ənarəndə isə daha qorxulu bitki — zəhərli subaldırğanı bitir. Ona hətta əl vurmaq da təhlükəlidir. Boyu 1 metrdən də hündür olan bu bitkinin zəhəri orqanizmə düşdükdə insanın tənəffüsünü dayandırır.

Çəmənliliklərin heyvanlar aləmi də zəngindir. Otların, çiçəklərin üstündə irili-xirdalı

rəngbərəng kəpənekler uçuşur. Bal düzəltmək üçün nektar toplayan arılar çiçəkdən-ciçəyə qonur. Otların arasında da çoxlu cüçü, o cümlədən qış tədarükü görən qarışqalar qaynaşır.

Çəmənlilik quşlar üçün də yaxşı yem mənbəyidir. Onlar burada özləri və balaları üçün çoxlu cüçü və bitki toxumları tapa bilirlər. Bəzi quşlar isə qalın çəmənlilik otları arasında öz düşmənlorından gizlənirlər. Orada tez-tez bildirçinə və çekçəkiyə rast gəlmək olur. Çəmənlilikdə torpaq altındaki cüçülərlə, soxulcanlarla qidalanan köstəbek və çəmənlilik kartənkəlesi də yaşayır.

Çəmənliliklərin insanlar üçün böyük faydası var. Bu ərazilərdə otlaq və ya biçənək kimi istifadə olunur. Biçilmiş ot ya qurudulur, ya da yaş halda — silos kimi qısa tədarük edilir.

Çəmənlilik otlarının bəzilərində — çobanyastığı, bağayarpağı, əvelik, dazı və yarpızdan derman bitkisi kimi istifadə olunur.



YOXLAMA SUALLARI

- Çəmənliliklərin insanlara hansı faydası var?
- Hansı çəmənlilik bitkilərindən dərman kimi istifadə olunur?
- Zəhərli çəmənlilik bitkileri hansılardır?



1 — xallı badyan
2 — asırqal
3 — zəhərli subaldırğanı
4 — zəhərli qaymaqcıçayı



Bildirçin



Köstəbek

YADDA SAXLA!
Əgər əlleriniz fəsadlı-
fan zəhərli otlara toxunubsa, əllərinizi sa-
bunla fəmiz yuyun.

6 ÇÖLLƏR



Süsən



Yovşan



Qanqal

HAZIRLIQ SUALLARI

- Sizcə, hansı ərazilər çöl adlanır? Yaşadığınız yerde çöl varmı?
- İnsanlar çöllərdən hansı məqsədlər üçün istifadə edirlər?

şayır. Quşlardan dovdağa, turaca, ala sığırçı-na, çöl torağayına rast gəlmək mümkündür.

Toragyayı yerdə yuva qurur. Rəngi bozumtul olduğundan otlardan seçilmir, ona görə də düşmənlərindən asanlıqla gizlənə bilir. Toragyayı ən çox havada cəh-cəh vurarkən görmək olur.

Dovdaq sayı azalmaqdır. Təsadüfi deyil ki, onun adı hər yerde "Qırmızı Kitab" a salınıb. Dovdaqlar bitki toxumları ilə qidalanırlar. Onların kütlesi bəzən 22 kq-a çatır. Bu isə o deməkdir ki, dovdaq uçan quşların ən irisiidir.

Çöllərdə gəmirici heyvanlardan sünbülgiran, marmot, çölsicanı, dağsiçanı daha çoxdur. Sünbülgiran və marmotlar təhlükə hiss edən kimi arxa ayaqları üstə qalxaraq təhlükəni başqalarına xəbər verir və tez torpaqdakı yuvalarında gizlənirlər.

Circirama, şala və çeyirtkə kimi cüclər çox olduğundan çöller quşları özünə cəlb edir. Çöllərdə ilan, kərtənkələ və koramal da yaşayır.

Çöl zonasının torpaqları suvarıldıqda bol məhsul verir. Ona görə də insanlar son zamanlar bu torpaqlardan daha çox istifadə etməyə başlayıblar. Bunun üçün çöllərə kanallar, arxalar çəkirlər, orada taxıl, pambıq və s. mədəni bitkiler becəirlər.

Ölkəmizin ərazisinin xeyli hissəsini çöller tutur. Mil, Muğan və Şirvan düzleri çöl zonasına aiddir. Burada müxtəlif kənd təsərrüfatı bitkiləri becərilir. Ceyrançöl və Sarıca düzlərində isə daha çox heyvandarlıq üçün istifadə olunur. Bu yerlərdə ilboyu böyük qoyun sürüleri və qaramal naxırları görmək olar.

YOXLAMA SUALLARI

- Çöl bitkilərinin boyunun alçaq, yarpaqlarının xırda olmasının səbəbi nədir?
- Ceyranlar ölkəmizin hansı ərazilərində yaşayır?
- Hansı çöl quşlarını tanıyırsınız?




Çöl qartalı



Dovdaq



Ceyran



Marmot



Kaftar

7 QIZMAR SƏHRALAR



Barxanlar

HAZIRLIQ SUALLARI

- Yaş qumdan, yoxsa quru qumdan daha hündür təpəlik düzəltmək asandır? Naya görə?
- Qızmar səhralar haqqında ne bilirsiniz? Səhra yaşadığınız ərazilərdən ne ilə fərqlənir?



Saksaul



Palmlar

Planetimizin böyük bir hissəsini qızmar səhralar tutur. Belə səhralar Avrasiya, Afrika, Şimali Amerika və Avstraliya materiklərindədir. Qızmar səhralarda torpaq qatı yox dərəcəsindədir. Hər tərəf göz işlədikcə qum yığınları və daşlı-çınqlı sahələrdən ibarətdir.

Səhrada əson güclü isti küləklər ucsuz-bucaqsız qum yığınlarını bir yerdən başqa yerə qovaraq təpələr — barxanlar omolə gətirir. Bəzən bu nəhəng barxanlar bir neçə dəqiqənin içərisində sovrulur, sahə düzənliyə çəvrilir. Səhrada gündüzlər kölgədə istilik bəzən 50 dərəcədən yuxarı olur. Dünyanın ən böyük səhrası olan Səxarada qızmar qumların üstündə hətta yumurta da bişirmək mümkündür.

Səhrada yay uzun keçir. Orada yağıştı çox az olur. Su yox dərəcəsindədir. Ona görə də bitki və heyvanlar aləmi kasaddır. Orada seyrək də olsa dəvətikanı, saksaul və kaktus, su olan yerlərdə isə palma və sitrus bitkiləri olur.

Səhrada ərəbdovşanı, səhra tülküsi, ilan, kərtənkələ, varan, çeyirtkə, əqrəb və müxtəlif cüçülərə rast gəlmək olar. Bu heyvanların əksəriyyəti özlərinə lazım olan suyu bitkilərdən və bitkilərin üzərinə düşən səhər şəhindən alır.

Səhrada en çox yayılmış heyvan dəvədir. Dəvə bir və iki hürgüclü olur. Belindəki hür-gücdə toplanan piy qatı onlara qızmar səhralarda günlerlə susuz qalmağa kömək edir. Burada yaşayan insanlar dəvələrdən nəqliyyat vəsitəsi kimi istifadə edirlər. Bununla yanaşı, dəvənin ətindən, südündən və yunundan da istifadə olunur. Dəvə kökü çox dərinlərə gedən dəvətikanı, saksaul və başqa bitkilərlə qidalanır.



Səhrada kənd



Səhrada şəhər



Birhürgüclü dəvə



İkihürgüclü dəvə



Ərəbdovşan



Varan

YOXLAMA SUALLARI

- Naya görə dəveni "səhra gəmisi" adlandırırlar?
- Səhralarda bitki və heyvanların az olmasının əsas sebəbi nedir?
- Səhraya getsəniz, özünüzlə nə götürərdiniz?

8 SAVANNALAR

HAZIRLIQ SUALLARI

- Yer kürəsinin hansı təbii zonalarını tanıyırsınız?
- Necə təsəvvür edirsiniz: zürafələr hansı mühitdə yaşayırlar?




Şir

Yer kürəsinin yaşadığımız bölgəsində ilin dörd fəslinin daim bir-birini əvəzlədiyini müşahidə edirik. Planetimizin həmişə qış və həmişə yay olan yerləri də var. Onun savanna adlanan zonalarının təbiəti isə daha qəribədir. Amerika, Avstraliya, daha çox isə Afrikada yayılmış savannalarda il fəsillərə yox, mövsümlərə bölünür. İlboyu isti keçən bu yerlərdə



Antiloplar



Zürafo



Qnular



Zebrələr

ayalarla davam edən yağış mövsümünü aylarla davam edən quraqlıq mövsümü əvəz edir.

Quraqlıq mövsümündə neinki bulaqların, göllərin, hətta böyük çayların da suyu quruyur. Torpaq susuzluqdan cedar-cadar olur. Ağaclar yarpaqlarını tökür. Otlar yandırıcı istilərdən kökünəcən quruyur. Ərazidə yaşayan heyvanlar qida və su tapmaq üçün yüzlərlə kilometr yol getməli olur. Onların bir çoxu su və qida tapa bilmədiyindən tələf olur. Bəzi heyvanlar isə torpağın altındaki yuvalarda gizlənərək sükunət halında yağış mövsümünü gözlayır.

Yağış mövsümündə ucsuz-bucaqsız çöllər — savannalar sanki cana gəlir. Çaylar keçilməz olur. Otlar sürətlə boy atır. Bəzi otların boyu 5 m-ə qədər uzanır. Ağaclar yenidən yarpaqlayır. Təbiət yamyəşil don geyir. Bu mövsümde qida və su bol olduğundan heyvanlar da sürətlə artıb çoxalır.

Savannada ağac və kollar o qədər də çox deyil. Kiçik meşəliklər, adətən, çayların və göllərin kənarında yerləşir. Daha çox rast gəlinən ağaclar isə baobab və akasiyadır.

Savannaların heyvanlar aləmi çox zəngindir. Orada fillər, zürafələr, zebrlər, antiloplar və kenqrular daha çoxdur. Quşlardan aq qartala, dovdağa, kərkəsə daha çox rast gəlmək olur. Yırtıcı heyvanlardan kaftar, leopard, hepard və şirlər daha çoxdur. Orada çoxlu ilan, kərtənkələ və timsah da yaşayır.

Savannalarda yaşayan əhalinin əsas məşğulliyəti əkinçilik və heyvandarlıqdır. İnsanlar burada taxıl, pambıq, qarğıdalı, yerfindiği, dari və kartof becərirler.

YOXLAMA SUALLARI

- Savannaların təbiəti başqa zonaların təbiətindən nə ilə fərqlənir?
- Savannalarda heyvanlar aləminin zəngin olmasının səbəbi nədir?



Kerkəsler



Hepard



Vəhi camışlar

YADDA SAXLA!
Fil xortumu ilə 6 m
hündürlüyündəki budağı
sindirə, 200 kq ağırlığında
yükü qaldırı bilir.

HAZIRLIQ SUALLARI

- Cəngəlliklər haqqında nə bilirsiniz? Onlar harada yerləşir? Sizcə, nəyə görə onları belə adlandırırlar?
- Qişda yarpağını tökməyen enliyarpaqlı ağaelardan hansını tanıyırsınız?



BİLİRSƏNMİT

Cəngəlliklərdə yaşayın bir çox insanlar buğda çörəyi əvəzində çörəkağacının meyvelərindən istifadə edirlər. Yefişdikdə kütləsi 30 kq-a qədər olan bu meyveni bishirib yeyir, unundan müxtəlif kökələr və sıviqlar hazırlayırlar.



Planetimizin en sıx və keçilməsi çətin olan meşələri cəngəlliklərdir. Yerin isti ərazilərində yerleşdiyindən burada ilboyu havalar isti və yağışlı keçir. Demək olar ki, her gün gütəndən sonra yağış yağır. Bitkilərin inkişafı üçün vacib olan günəş şüası, isti və rütubət burada ağacları və kolları ilboyu yaşıl saxlayır. Ona görə cəngəlliklərə həmişəyaşıl meşələr də deyirlər. Orada ağaclar yarpaqlarını bizim meşələrimizdəki kimi payızda yox, tədricən dəyişir. Hətta elə ağaclar var ki, heç vaxt yarpaqlarını tökmür. Cəngəlliklərin bir fərqli cəhəti də orada liana adlanan sarmaşığabənzər ağacların çoxluğudur. "Tarzan" filminde Tarzanın sallanıb bir yerdən başqa yere tullandığı lianalar, müşahidə etdiyiniz kimi, hündür ağaclara sarmasınaq yuxarı — günəş şüalarına tərəf boy atır. Onların uzunluğu bəzən 300 m-ə çatır. Gövdələri isə o qədər möhkəm olur ki,



Qara yaquar



Tapir



Ərinək



Tukan

1 t. yüke tab getirə bilir. Cəngəlliklərdə bir çox bitkilər ağacların budaqlarında kök salıb yaşayır. Orada müxtəlif bitkilər: palma, paxla, mərsin, tut, kauçuk, kakao, banan, ananas, kokos, çörəkağacı və s. bitir.

Cəngəlliklər bir çox heyvanların da məskənidir. Orada hündür ağacların budaqları arasında cürbəcür meymunlar görmək olar. Onlar budaqlardan, lianalardan yapışib bir yerdən başqa yere hoppanırlar. Ağacların başında bəbir və yaquar kimi yırtıcılar, eləcə də saatlarla, hətta günlərə budaqdan yapışib qalan ərinəklərə rast gəlmək olur. Yerde isə vəhşi donuz, zirehli, tapir və s. heyvanlar yaşayır. Orada nohəng pitonlar, cürbəcür ilan, qurbağa və rəngbərəng quşlar da var. Burada tutuquşular daha çoxdur. Onların bəziləri kiçicik, bəziləri isə çox iri olur.

Havası rütubətli olduğundan cəngəlliklərdə cüccülər həddindən çoxdur. Buranın çay və göllərində çoxlu balıq və timsah olur.

Bu zonada yaşayan insanlar qida üçün cəngəllik bitkilərindən, balıqlardan və bəzi ev heyvanlarının mehsullarından istifadə edirlər.

VOXLAMA SUALLARI


- Cəngəlliklərdə ağacların boyunun hündür olmasının sebəbi nədir?
- Nəyə görə cəngəlliklərdə ağaclar ilboyu yaşıl olur?




YADDA SAXLA!

Kolibri geriye uçsa bilən yeganə quşdur. O, saniyədə 80 dəfədan çox qanad çalır.

YERİN TƏBİİ ZONALARI



İNSAN ORQANİZMİ



1 DƏRİ VƏ ONA QULLUQ



— Qar soyuqdur.



— Su ilqidir.




— Tük yumşaqdır.

BİLƏRSƏNMİ!

Saxara sahrasında insanlar öz dəriliyini isti qumla da «yuyur»lar.

HAZIRLIQ SUALLARI

- Bədəni xaricdən örtən nədir?
- İsti və soyuğu nə ilə duyuruq?
- Əşyanın bərk və yumşaq olduğunu necə hiss edirik?



Dəri bədənimizin daxili hissələrini zədələnmədən, istidən və soyuqdan qoruyan örtükdür. Biz onunla həm də əşyanın bərk, yumşaq, küt, iti, isti və soyuq olduğunu duyuruq. Bədəndə en həssas dəri dodaqlar və barmaqlarda olur. Ona görə də göz işığından məhrum olan adamlar əşyaları əlləri ilə hiss edirlər. Dəri zədələndikdə, yandıqda və bəzi xəstəliklər nəticəsində öz hissiyyatını itirə bilir.

Diqqətə baxdıqda dəridə məsamə adlanan çoxlu xırda deşiklər görmək olar. Bu məsamələr vasitəsilə bədən tənəffüs edir. Su və duzlardan ibarət olan tər və yaqlar da onunla xaric olur. Tərli bədənə çoxlu toz yapışır. Onlar dəridə çirk əmələ getirir. Dəri çirkli olanda adam özünü narahat hiss edir. Baş və bədəni qaşınır. Çirkli dəridə xəstəliklərdən mikroblar sürətlə çoxalır. Pinti adamın dərisinin hər kvadrat santimetrinde 40 min mikrob olur. Dəri zədələndikdə, kəsildikdə, qaşındıqda mikroblar dəridə yara və irin əmələ getirir. Dərinin sağlam olması üçün ona müntəzəm qulluq etmək lazımdır. Sabunla yuyunduqda dəridəki

mikroblar məhv olur. Ona görə də əlləri tez-tez, saçları və bədəni isə həftədə ən azı bir dəfə isti su və sabunla təmiz yumaq və dəsmalla qurulamaq lazımdır. İsti yay günlərində çayda və dənizdə çimmək insanın sağlamlığı və dərisi üçün çox faydalıdır, onda bədən möhkəmlənir. Ancaq soyuq suda çox qalmaq olmaz. Bədən soyuyanda insan xəstələnə bilər.

Şəhərlər idman etmək, bədəni soyuq suda isladılmış dəsmalla silmək və sonra onu qızışana qədər quru dəsmalla sürtmək lazımdır. Bədənə belə qulluq etdikdə o möhkəmlənir, insan qrip xəstəliyinə az tutulur, soyuqdəymədən qorunur.

Ehtiyatsızlıq nəticəsində alov, qaynar su, qızılış metal, kimyəvi maddələr dəridə yanğı əmələ getirir. Əgər bədənə qaynar su tökülsə, onda paltar tez çıxarmaq və həmin yere soyuq su tökmək lazımdır. Əyindəki paltar alışsbsa, qaçmaq olmaz, çünki qaçanda alov daha da şiddətlənər. Od tutmuş paltarı cirib atmaqla, yaxud adamın üzərinə adyal, palaz, palto salmaqla alovu söndürmək olar. Od söndürül-dükdən sonra yanmış yerlərə 15 dəqiqə soyuq su tökmək və təmiz sarğı (tənzif) ilə sarımaq lazımdır. Yanmış dəriyə spirt, yod sürtmək olmaz. Onlar yanığı daha da şiddətləndirir və yaranın sağalmasını gecikdirir.

Şaxtalı günlərdə qulağınız, burnunuz avazıysa onu əllərinizlə qızarana qədər ovuşdurun. Bədənin hər hansı bir hissəsini don vurbsa, gecikmədən həkimə müraciət etmək lazımdır.

Dərinizə yaxşı qulluq etsəniz, həmişə gümrah və sağlam olarsınız.

YOXLAMA SUALLARI

- Dərini na üçün təmiz saxlamaq lazımdır?
- Dərini təmiz saxlamaq üçün nə etməliyik?
- Na üçün yanmış yere spirt və ya yod sürtmək olmaz?



Dəridəki mikrobların mikroskopda görünüşü

Duyğu organlarının adlarını tap və nümunəyə uyğun rənglə.

Ə	A	Q	D	P	U
S	B	U	R	U	N
D	E	L	A	S	T
Ə	T	A	D	I	L
R	Ə	Q	I	N	C
İ	N	T	G	Ö	Z

YADDA SAXLA!

- Dəri kasıldıkdə və ya cizildiğdə yarani təmiz su ilə yuyub, üstünə yod məhlulu çakırlar.
- Qızmar günü şuları altında uzun müddət çipaq qalmaq dəridə müxtəlif xəstəliklərin yaranmasına sabab ola bilər.

Həmişə düzgün duran və düzgün oturan adəmin sümükləri normal inkişaf edir və o, qəmətli olur. Düzgün qamət həm də insanı sağlam edir.



Kəllə sümüyü



Binanın karkası

BİLİRSENMİ!

Bədəndə 200-dən artıq sümük var. Onların en böyüyü bəldir, en kiçiyi isə qulaq sümüyüdür.

Bəldir sümüyü dik vəziyyətdə 800 kq ağırlığında yüksək təzəgatı bilir.

2 SKELET

HAZIRLIQ SUALLARI


- Sizcə, bədənin dayağı nədir?
- Sümük hansı rəngdə olur?

İnşaatçılar yaşayış evlərini, sarayları və körpüləri tikərkən əvvəlcə onların dayağı — karkasını düzəldirlər. Heykəltərəşələr da heykəli düzəltməzdən əvvəl belə edirlər. İnsan bədənində karkas rolunu skelet oynayır.

Bədənimizi əllə yoxlasaq, döri və azələlərin altında sümüklərin yerləşdiyini yəqin edərik. Bədənimizə forma verən bu sümüklər birlikdə skeleti əmələ getirir.

Skelet kəllənin, gövdənin, qolların və qızcların sümüklərindən ibarətdir.

Kəllə sümükləri yastı və möhkəmdir. Onların əmələ gətirdiyi kəllə qutusu on zərif orqan olan beyini qoruyur. Kəllədə yalnız alt çənə sümüyü oynaqlarla birləşib. Ona görə də danışarkən və yeyərkən çənəmizi açıb-yumuruq.



Onurğa gövdəmizin əsas dayağıdır. İnsanın eýilməsi, qalxması onurğa ilə əlaqədardır. Qabırğalar öndə döş sümüyünü, arxada onurğaya birləşərək döş qəfəsini əmələ getirir. Döş qəfəsi ürəyi və ağıciyəri zədələnmədən qoruyur. Skeletin çiçin hissəsində qol sümükləri birləşir. Onurğanın qurtaracağında çanaq sümükləri yerləşir. Çanaq sümüklərinə birləşən qıç sümüyü üç hissəyə bölünür: bud, bəldir və ayaq sümükləri. Qol və qızclarımızın sümükləri bir-birilərinə və gövdə sümüklərinə oynaqlarla birləşib. Ona görə biz ən mürəkkəb hərəkətləri edə bilirik.

Sümük ağ rəngli və bərkdir. Bəs ona belə bərklik verən nədir? Bunu təcrübələrlə aydınlaşdırıraq.

Təcrübə 1. Toyuq sümüyünü əyək, lakin sindirməyəq. Onu buraxdıqda sümük əvvəlki vəziyyətinə qayıdacaq. Bu onu göstərir ki, sümük elastikidir.

Təcrübə 2. Sümüyü alovə tutaq. O, alovansa da, formasını saxlayacaq. Bir azdan yanma tədricən azalıb qurtaracaq. Bu onu göstərir ki, sümüyünün yananaq maddələri qurtarır.


Təcrübə 3. Yanmış sümüyü əzsək, toza döñəcek. Bu, sümüyün yanmayan maddələridir.

Təcrübələrimizdən aydın oldu ki, sümük yananaq və yanmayan maddələrdən ibarətdir. Yananaq maddələr sümüyə elastiklik, yanmayan maddələr isə bərklik verir.

Uşaqların sümüyünün elastik olur, çünki həmin dövrde sümüklərdə yananaq maddələrin miqdarı daha çoxdur. Yaşlı dolduqca sümükde yanmayan maddələrin miqdarı çoxalır. Ona görə də qocaların sümükləri daha kövrək olur və tez sinir.

YOXLAMA SUALLARI

- Skelet hansı hissələrdən ibarətdir?
- Kəllə və döş qəfəsi hansı orqanları qoruyur?
- Uşaq sümüklərinin daha elastiki olmasının səbəbi nədir?



3 ƏZƏLƏLƏR VƏ ONLARIN MÖHKƏMLƏNDİRİLMƏSİ

HAZIRLIQ SUALLARI

- "Əzələ" dedikdə nə nəzərdə tutulur?
- İnsan bədəninin hansı hissələrində əzələ olur?
- Əzələləri necə möhkəmləndirmək olar?



Sifotin mimiki
əzələləri




Qol və kürək
əzələləri



Ayaq əzələləri

BİLİRSƏNMİ!

İnsan bədənində irili-xirdalı 600-dən çox əzələ var. Yeriyarkən onların 200-ü, aynımızı qırışdırarkən 43-ü, güllişməyarkən 17-si hərəkat edir.



lər edir, yazar, hətta sifətimizin ifadəsini dəyişə bilirik. Ona görə də adamın üzünə baxdıqda onun hırslı və ya şən olduğunu asanlıqla hiss etmək olur.


Adı hərəkət zamanı bir neçə əzələ birlikdə işləyir. Məsələn, yol gedərkən əzələlərin bəziləri qolları, ikincisi beli, üçüncüüsü budları və s. hərəkətə gətirir.

Yoldaşlarımıza diqqətə fikir versək, bəzilərinin zəif və cansız olduğunu görərik. Bunun səbəbi nədir? Belə uşaqlar əzələlərini az işlədirlər. Əzələlər hərəkət edərkən yığılib-açılır və iş görür. İş görməklə yanaşı, onlar həm də möhkəmlənib inkişaf edir. Elə etmək lazımdır ki, əzələlər növbə ilə işləsin. Yol gedərkən qolun, qıçın əzələləri, oturarken gövdə əzələləri, yazarkən əlin əzələləri gərilib yorulur. Ona görə də yazanda, oxuyanda hər 30–40 dəqiqədən bir hərəkət etmək lazımdır. Tənəffüs zamanı sinifdə oturmaq düzgün deyil. Gəzidikdə gərilmış əzələlərimiz dincəlir, yorğunluğumuz keçir. Ev tapşırıqlarını yerine yetirərkən də işimizi gəzməklə növbələşdirməliyik. Təmiz havada gəzmək daha faydalıdır. Eyni iş gördükdə adam daha tez yorulur. Zehni iş, oxumaq və yazmaq da əzələləri yorur. Ona görə də həkimlər zehni işdən sonra hərəkət etməyi, işlədikdən sonra isə oxumağı və yazmayı məsləhət görürler.

Əzələləri möhkəmləndirmək üçün fiziki iş daha vacibdir. Evi yiğisidirdiğdə, məktəbyanı sahədə işlədikdə, bağ və bostanlarda valideynlərimizə kömək etdikdə əzələlərimiz növbə ilə işləyir, dincəlir və möhkəmlənir.

YOXLAMA SUALLARI

- Fəaliyyətimizdə əzələlərin rolu nəden ibarətdir?
- İdmanın və fiziki işin əzələlərin möhkəmləndirməsinə nə kimi köməyi var?
- Velosiped sürərkən insanın hansı əzələləri daha çox işləyir?




YADDA SAXLA!

Yer üzündə an güclü canlı qarışqadır. O öz kütləsindən 600 dəfə ağır yükü apara bilir.

4 TƏNƏFFÜS ORQANLARI

HAZIRLIQ SUALLARI


- Hava canlı varlıqdır, yoxsa cansız? Naya görə?
- "Təmiz hava" dedikdə nə nəzərdə tutulur?
- Yerin hansı təbii zonasında hava daha təmiz olur?



Heç bir canlı tənəffüs etmədən yaşaya bilməz. İnsanlar da bütün canlılar kimi ömürləri boyu fasilesiz tənəffüs edirlər. Tənəffüs hətta ya-tanda da dayanır. İnsan tənəffüs orqanları vasitəsilə havadan oksigeni alıb, karbon qazını qaytarır. Tənəffüs orqanlarına burun, nəfəs borusu ve ağciyərlər aiddir.

Bəs biz necə tənəffüs edirik? Tənəffüs edərkən həm

burnumuzla, həm də ağızımızla nəfəs ala bilərik, amma ən yaxşısı burnunla nəfəs almaqdır. Burnun içərisindəki tüklər havadakı tozları və mikrobları tutub saxlamaqla onu təmizləyir. Bununla yanaşı, hava burundakı damarlardan axan isti qanın hesabına isinir. Sonra nəfəs borusu ilə ağciyərlərə dolur. Nəfəs alarkən ağciyərlər genişlənir, nəfəs verərkən sıxılır. Bur-



BILIRSƏNMİ!

1 saat ərzində ciyər-lərimizdən 1000 l-e yaxın hava keçir.



da oksigen ağıciyər qovuqcuqları vasitəsilə qana keçir. Qan təmiz oksigeni bədənin bütün hissələrinə daşıyır. Geri qayıtdıqda isə karbon qazını ağıciyəre getirərək bədəndən qovur.

Tənəffüs kəsilsə adam ölürlər. Bəzi qəzalar nəticəsində tənəffüs dayana bilər. Bu zaman adamın arxası üstə uzandırıb, döş qəfəsindən iki əllə tez-tez basmaqla, yaxud ağızından üfürməklə süni tənəffüs verir, onu ölümündən xilas edirlər.


Tənəffüs bütün orqanlarımız üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə də tənəffüs orqanlarını qorumaq, tənəffüs gigiyenəsinə əməl etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, nəfəs alduğumuz hava həmişə təmiz olmalıdır. Bunun üçün yatlığımız otağın, dərs keçdiyimiz sinfin havasını tez-tez doyişmaliyik. Olduğumuz yerin havasında siqaret tüstüsü və toz varsa, başımız ağrıyacaq, halımız pisleşəcək. Çünkü tüstüsündə nikotin olduğundan siqaret onu çəkən adamlı bərabər, ətrafindakılara da zəherləyir.

Mənzildə paltar və ayaqqabı təmizləmək olmaz. Onlarda çoxlu mikroblar olur və tozla ətrafa yayılır. Sınıfdəki və evdəki bitkilərin yarpaqlarını, aşyaların üzərindəki tozu nəm əsgı ilə silmək lazımdır. Camaat arasında öskürəndə və asqıranda ağızımızı və burnumuzu cib dəsməli ilə tutmalıyıq ki, ətrafindakı adamlar narahat olmasınlar.

Əger sağlam olmaq isteyiriksə, dəniz və çay konarında, meşə və parklarda daha çox gəzməyə, təmiz hava almağa öyrəşməliyik.

YOXLAMA SUALLARI

- Tənəffüs orqanları hansılardır?
- Nə üçün ağızla yox, burnunla nefəs almayı məsləhət görürler?
- Təmiz oksigeni ağıciyərdən bədənin bütün orqanlarına daşıyan nədir?



Ağciyərlər



Ağciyər qovuqcuqları



Süni tənəffüs

5 TƏNƏFFÜSLƏ YOLUXAN XƏSTƏLİKLƏR

HAZIRLIQ SUALLARI

- Qrip xəstəliyi necə olur?
- Nə vaxtsa, qrip xəstəliyinə yoluxmusunuzmu? Bu necə olub?
- Qripdən qorunmaq üçün nə etmək lazımdır?



Adam öz sağlamlığının qayğısına qalmadıqda və gigiyena qaydalarına əməl etmədiğə müxtəlif xəstəliklərə tutulur. Bu xəstəliklərin bəziləri xəstə adamlardan tənəffüs yolu ilə də keçir. Belə xəstəliklərə yoluxucu xəstəliklər deyilir. Qrip, vərəm, vəba və angina yoluxucu xəstəliklərdir. Onlardan qorunmaq üçün xəstəliyin necə yoluxduğunu bilmək lazımdır.

Qrip necə yoluxur? Qripli xəstə danışdıqda, öskürdükdə və ya asqırıldıqda qrip törədiciləri onun tüpürcayı ilə ətrafa yayılır və nefəslə sağlam adama keçir. Deməli, qrip insana tənəffüsə yoluxur.

BİLİRSƏNMİ!

İnsan bədəninin normal temperaturu $36,6^{\circ}$ dir. Temperatur bu həddən yuxarı qalxıbsa, deməli, adam xəstəlenib.

Uşaqların tez-tez yoluxduğu xəstəliklərdən biri də anginadır. Angina zamanı adamın boğazında xəstəliklərdən mikroblar çoxalır və onu xəstələndirir. Udqunmaq, su içmək, yemək çətinlaşır, boğaz ağrıyır.

İnsan yoluxucu xəstəliklərdən gigiyena qaydalarını yaxşı bilmək və onlara əməl etmək yolu ilə xilas ola bilər. Yoluxucu xəstəliklərə tutulmamaq üçün xəstə admanın qabından, dəsmalından, yorğan-döşəyindən istifadə etməyin. Qripli xəstə öskürdükdə, asqırıldıqda ağızınızı və burnunuzu dəsmalla tutun.

Şəxsi gigiyena qaydalarına əməl etməyən adamlar tez-tez xəstələnirlər.

İnsan yoluxucu xəstəliklərdən qorunmaq üçün öz sağlamlığını möhkəmləndirməlidir. Ona görə də təmiz havada gəzməli, idman və fiziki işlə məşğul olmalıdır. Unutmayın ki, sağlam adam yoluxucu xəstəliyə az-az tutulur. Tutulduğda isə onu başqalarına nisbətən daha yüngül keçirir.

Yoluxucu xəstəliklərə tutulmamaq üçün həkimlər uşaqlara qoruyucu peyvəndlər edirlər. Peyvənddən çəkinməyin. Peyvənd edilmiş şəxs yoluxucu xəstəliklərdən tez xilas olur.



— Dərmanını iç, tez sağal!

YOXLAMA SUALLARI

- Yoluxucu xəstəliklərə misal gətirin. Nə üçün onları yoluxucu xəstəliklər deyilir?
- Yoluxucu xəstəliklər insana hansı yollarla keçir?
- Yoluxucu xəstəliklərdən necə qorunmaq olar?



Xəstələnməmək üçün peyvənd olunun!



Xəstələndikdə həkima müraciət edin!



Xəstəlik ciddi oldunda xəstəxanaya getməkdən qorxmayı!



maddələr qaraciyerdə ehtiyat halında toplanır. İnsan ac qaldıqda həmin ehtiyat maddələrlə qidalanır. İnsan düzgün qidalanmadıqda, vaxtı keçmiş qida məhsullarından istifadə etdikdə xəstələnə bilər. Satışda olan qida məhsullarının üzərində son istifadə tarixi göstərilir. Məğazadan ərzaq alarkən buna mütləq fikir vermək lazımdır.

Boyat xörəklər də zəhərlənmə verə bilər. Tez xarab olan qidaları soyuducuda saxlamaq lazımdır. Qidalanmanın gigiyenəsinə düzgün əməl etmədikdə bəzi parazit qurduların yumurtaları orqanizmə düşür və qurd xəstəliyi törəyir.

Qidalanma bəzi qaydalara əməl olunmasını tələb edir. Bu qaydaların bəzilərini yadda saxlayaqla:



- həmişə qidalanma rejiminə əməl etmək lazımdır;
- yeməkdən əvvəl əlləri sabunla, meyvə və tərəvəzi isə qaynadılmış su ilə təmiz yumaq lazımdır;
- qidanın üzərini dəsmal və ya tənziflə örtmək lazımdır ki, toz və milçək qonmasın;
- təmiz bulaq suyu və ya qaynadılmış su dan istifadə etmək lazımdır;
- et məhsullarını yaxşı bişirildikdən sonra yemək lazımdır;
- qidanı yaxşı çeynədikdən sonra udmaq lazımdır;
- qidalanma zamanı vitaminları daha çox olan məhsullara — meyvə və tərəvəzə üstünlük vermək lazımdır;
- çox yemək orqanizmə ziyandır.

YOXLAMA SUALLARI

- Həzm orqanları hansılardır?
- Qida maddələri bədənimizin ayrı-ayrı orqanlarına necə çatır?
- Nəyə görə meyvə və tərəvəzi yeməyi daha çox məsləhət görürlər?

İnsan sağlam olar az
az yeməkdən,
Uzun ömür sürməz as
la çox yeyən.
Həddindən ziyada
yesə bir insan,
Gəyirər, pis qoxu ga
lər ağzından.

Nizami Gəncəvi



Sorulan maddələr qanla bütün bədən orqanlarına yayılır. Qanda olan zərərli maddələr qaraciyərə gedir, orada zərərsizləşir. Bəzi

6 HƏZM ORQANLARI və DÜZGÜN QİDALANMA

HAZIRLIQ SUALLARI

- Aclığınızı necə müəyyyan edirsiniz?
- İnsanın inkişafı üçün nələr lazımdır?
- Heyvanlardan alınan qida maddələri hansılardır?


Yaşamaq üçün insan su içməli və qidalanmalıdır. Onlar böyümək, hərəkət etmək, oxuyub-yazmaq, oynamamaq, fikirləşmək və başqa işlər görmək üçün orqanızmı lazımlı olan hər şeylə təmin edir. Qidalanma həzm orqanları vasitəsilə olur.

Ağız, qida borusu, mədə, bağırsaqlar və qaraciyər həzm orqanlarıdır. Bu orqanların hər birinin öz vəzifəsi var. Qidalarımız heyvan mənşəli (et, süd, yağı, yumurta və s.), bitki mənşəli (meyvə, tərəvəz və s.) və mədən mənşəli (duz və su) məhsullardan ibarətdir. Bu qida maddələrini həzm orqanlarının köməyi ilə yeyir və həzm edirik. Həzm prosesi ağızdan başlayır. Ac olan zaman dadlı yemək gördükdə adamın ağızının sulandığını hamı bilir. Qida ağızdakı tüpürçək vəzilərindən axan həmin ağız suyu ilə islanır, dişlər onu xirdaladıqdan sonra dil qidanı qida borusuna ötürür. Qida qida borusu ilə sürüşərək mədəyə düşür. Qida mədədə 4–8 saat qalır, həzm olunur və bağırsağa düşür. Bağırsaqdə qida uzun yol gedir, tədricən lazımlı qida maddələri bağırsağın divarından qana sorulur, lazımsız maddələr isə bədəndən xaric olur.

Sorulan maddələr qanla bütün bədən orqanlarına yayılır. Qanda olan zərərli maddələr qaraciyərə gedir, orada zərərsizləşir. Bəzi

«Səhər yeməyini
özün ye, günorta yeməyini döşünə bölgə
axşam yeməyini düşmənənə ver» sözünün
manasını necə başa
düşürsünüz!


7 QAN. QAN DÖVRANI ORQANLARI



Qan cisimciklerinin mikroskop altında görünüşü

BİLİRSƏNMİ!

İnsan bedenindəki qan damarları sap kimi uc-uca calansa, uzunluğu yüz min kilometre yaxın olur. Bu uzunluqda iki Yer kürasına təxminən 3 dəfə dolamaq olur.



HAZIRLIQ SUALLARI

- Hansı hallarda bədəndən qan axa bilar?
- Bədəninizin hər hansı bir yerindən qan axanda hansı tədbirləri görürsünüz?

Bədənin hər hansı bir hissəsində dərinin kəsildiyi və ya yaralandığı yerdə qırmızı rəngli maye — qan axır. Bu onu göstərir ki, bədənin hər yerində qan var. Yaşlı adamın bədənində 5 litrə yaxın qan olur. Uşaqlarda isə onun miqdarı nisbətən azdır.

Qanda müxtəlif qan cisimcikleri var. Qana qırmızılıq verən qırmızı qan cisimcikləridir. Nəfəs aldığımız havanın oksigenini de bədənimə həmin qırmızı qan cisimcikleri yayır. Qandan qırmızı qan cisimciklərini ayırsaq, o, rəngsiz maye kimi görünər. Onda ağ qan

cisimcikləri və başqa şəffaf maye də var. Ağ qan cisimcikləri qırmızı qan cisimciklərindən sayca azdır. Ağ qan cisimcikləri tənəffüs və ya yara yolu ilə qana düşməş mikrobları məhv edir. Vaxt keçdikcə qan cisimcikləri məhv olur, əvəzində yeniləri emelə gəlir.

Qan bədənimizdəki müxtəlif naziklikdə borucuqlarla axır. Bu borucuqlara qan damarları deyilir. Onların bəzilərini bədənin müxtəlif hissələrində dərinin altında gözlə görmək olur. Damarlarda qan öz-özüne hərəkət edə bilməz. Onu hərəkətə gətirən organ ürekdir. O, sənki nasos rolunu oynayır. Ürek və qan damarları qan dövranı orqanlarıdır.


Qan ürekden arteriya damarlarına ötürüllür. Arteriya damarları -getdikcə daha xırda damarlara şaxələnir. Bu damarların kapillyar adlanan en xirdaları insan tükündən on dəfə nazikdir. Ürekden çıxan qan damarlarda sürətlə hərəkət edir və 26 saniyə ərzində bədənin bütün hissələrinə paylanır. Sonra vena damarları vasitəsilə yenidən üreyə qaynır. Beləliklə, qan gecə və gündüz bədəndə fasiləsiz dövr edir.

Bəzən insan ağır yaralandığda çoxlu qan itirir. Bu, onun həyatı üçün olduqca təhlükəlidir. Belə hallarda həmin adama təcili qan köçürülmür və o, ölümündən xilas olur.

Bəzi qanı haradan alırlar? Bəzi xeyirxah və qayğıxəş adamlardan. Belə adam donor adlanır. Qarabağ mühəribəsində donorlar yüzlərlə əsgərimizi ölümündən qurtarmışlar. Qan vermək qorxulu deyil, çünki orqanızın verilmiş qanı tezliklə bərpa edir.

YOXLAMA SUALLARI

- Qan dövranı orqanları hansılardır?
- Qanın insan həyatında rolü nədən ibarətdir?
- Hansı adamlara donor deyilir?




Ürek



Yaralıya təcili qan köçürülməsi

YADDA SAXLA!

Günvurma zamanı burnundan qan açılan adamı kölgədə oturdub, alınına və burnunun üstüne soyuq suda işlədilmiş dəşməl qoymaq lazımdır.



BİLİRSENİM!

Yer üzerinde an böyük üreyi olan canlı dişi göy balonadır. Onun üreyinin kültlesi 700 kq-a çatır.



8 ÜRƏK VƏ ONUN MÖHKƏMLƏNDİRİLMƏSİ

HAZIRLIQ SUALLARI

- Ürəyin fəaliyyətini nə ilə müqayisə etmək olar?
- “Ürəyi dəmir kimi möhkəmdir”, “ürəyi zəifdir” sözlerinin menasını necə başa düşürsünüz?

Öyrəndik ki, bədəndə qanı hərəkətə gətirən ürəkdir. Ürək elə də böyük deyil. Hər kəsin ürəyi öz yumruğu boyda əzələlərdən ibarətdir. Ürək döş boşluğununda, bədənin sol tərəfində yerləşir. Əlimizi sol döşümüzün üstüne qoysaq, döyüntülərinən onun yerini asanlıqla müəyyən edə bilərik.

Qan damalarla ürəyin bir tərəfindən çıxıb, bədənə yayılır. Digər tərəfdən isə başqa damalarla yenidən ürəye qayıdır. Ürək daim yiğilib-açılır və hər dəfə qanı nasos kimi damarlara ötürür. Qan bədəni dolanarkən qida maddələrini orqanlara daşıyır. Ürək qanı, eyni zamanda, ağıciyərlərə də göndərir. Qan oradan təmiz oksigen götürüb, orqanlara aparır.

Ürək yaşılı adamda normal halda dəqiqlidə 60–70 dəfə, uşaqlarda isə 100 dəfə yə yaxın yiğilib-açılır. Qaçarkən, idmanla məşğul olarkən o daha tez-tez döyüñür, lakin uzun müddət buna yol vermək olmaz. Belə olan halda ürək yorular və ağır fəsadlar baş verə bilər.

Hər birimiz özümüzün və başqalarının ürəyinin döyüntülərini saya bilərik. Bunun üçün bizə nəbz kömək edir. Nəbzin vurması ürəyin bir dəfə yiğilib-açılmasına bərabərdir.

Ürək gah yiğilir, gah da açılır. Yiğildiqda işləyir, açıldıqda isə istirahət edir. Ürək bir gündə 12 saat işləyir və 12 saat istirahət edir. Onun işləməsi və istirahəti bizden asılı deyil. O biz yatanda da işləyir. Ürək nə qədər sağlam



Nəbzin yoxlanması



Qan təzyiqinin ölçüləməsi

və möhkəm olarsa, bədənimizi oksigen və qida ilə bir o qədər yaxşı təmin edər.


Hər birimiz ürəyimizin normal işləməsi üçün onun möhkəmləndirilməsi qayğısına qalmalıyıq. Fiziki iş, idman — qaçmaq, avar çəkmək, üzmək ürəyi məşq etdirir və möhkəmləndirir.

Səhər gimnastikası da çox faydalıdır. Amma nəzərə almaq lazımdır ki, istənilən halda, ürəyi çox gücə salmaq olmaz. Ağır və fasiləsiz iş, taqatdən düşənə qədər qaçmaq ürəyi zəiflədir. Belə hallarda bədəndə qan təzyiqi de yüksəlir. Qan təzyiqi yüksək olduqda isə beynində damarlar partlaya bilər. Bu zaman beynə qan sızır. Bu, iflicə, yaxud ölümə səbəb olur. Qan təzyiqi xüsusi cihazlarla ölçülür.

Ortayaşılı adamlarda qan təzyiqi təxminən 120 • 70 olur. Qan təzyiqinin normadan yüksək olması insan həyatı üçün təhlükəlidir. Ona görə də qan təzyiqi yüksək olan adamlar həkimin məsləhəti ilə xüsusi dərmanlar qəbul edirlər.

YOXLAMA SUALLARI

- Ürək necə döyüñür? Onun insan həyatında rolü nedir?
- Ürəyin döyünməsini necə müşahidə etmək olar?
- Nə üçün qaçanda, fiziki iş görəndə ürək tez-tez döyüñür?



Bədəndə nəbzin yerləri



Qan təzyiqini ölçən cihaz


DUYGU (HİSS) ORQANLARI və ONLARIN QORUNMASI

HAZIRLIQ SUALLARI

- Gözdən hansı hallarda yaş gəlir?
- "Gurultudan qulaq batır" sözlerinin mənasını necə başa düşürsünüz?



— Hədəfi görürəm!



BİLİRSDƏNMİ:

İnsan gözünüñ gündə
on bir min dəfədən çox
qırpir.

Göz qapağının hər
birində 80 kirpik olur.

Kirpiklərin ömrü 100
gündür. Bundan sonra
onlar tökülr, yerinə
təzələri çıxır.

Biz varlıqların isti, soyuq, bərk, yumşaq, iti və ya küt olmasını dərimizlə hiss edirik.

Ətraf mühitdəki iyi, yedyimiz şeyin dadını, aşyanın rəngini, gələn səsi isə başqa duyğu orqanlarımızın — burun, dil, göz və qulağımızın köməyi ilə duyuruq.

Göz — görmə orqanıdır. Gözlərimizlə varlıqları görür, onların rəngini, formasını, böyük və kiçikliyini ayırdıdir. Təbiətin gözəlliyyinə, rəsmilərə və heykəllərə baxmaqla onları dərk edirik. Əsas görmə orqanı göz almasıdır. Onun tən ortasında bəbek yerləşir. Göz almasını qaşlar və göz qapaqları qoruyur. Kirpiklər isə ona toz və digər bərk hissəciklərin düşməsinin qarşısını alır. Gözümüzə yad cisimlər və ya gözyaşardıcı maddələr toxunduqda yaş axır. Yaş gözə düşmüs yad cisimləri kənar edir. İti əşyalarla — iynə, qələm və karandaşla ehtiyatsız davrandıqda göz zədelənə bilər. Ona görə də her kəs öz gözlərini qorumağı bacarmalıdır. Əgər uzanmış vəziyyətdə, qaranlıq otaqda kitab oxusunuz, görmə qabiliyyətiniz get-gedə pisləşəcək. Kitabi işıqlı yerdə, gözdən 30–35 sm aralı maili vəziyyətdə tutmaqla oxumaq lazımdır. Oxuduqda və yazdıqda 25–30 dəqiqədən bir gözə istirahət verilməlidir. Parlaq işıq da gözə pis təsir edir. Günsə, parlaq işığa qara eynəksiz baxmayın.

Gözə el vurduqda, çirkli dəsmalla sildikdə ona toz və mikrob düşə və göz xəstələnə bilər.

Qulaq — eşitmə orqanıdır. Ətrafımızdan gələn müxtəlif səsleri, musiqini, müəllimin danışğını qulağımızla duyuruq. O, qulaq seyvanı, qulaq dəliyi, təbil pərdəsi, orta və daxili qulaqdən ibarətdir. Onların her birinin öz vəzifəsi var. Səs əvvəlcə qulaq seyvanı tərəfindən tutulur, qulaq dəliyi ilə gələrək təbil pərdəsini titrədir və daxili qulağa verilir. Beləliklə, biz səsi eşidir və duyuruq.

Güclü səs qulağın təbil pərdəsini dağında bilər. Təbil pərdəsi cırıldığda insan kar olur. Qulağınızı təmiz saxlayın. Qulağı kibrit çöpü və başqa əşyalarla təmizləməyin. Həmişə səs-küylü yerde olmaq, ucadan danışmaq da qulağa pis təsir edir, eşitmə qabiliyyətini pisləşdirir.

Dil — dadbilmə orqanıdır. Qida dilə toxunan kimi o, baş beyinə məlumat ötürür. Beyin məlumatı qiyamətləndirib, qidanın dadını müəyyən edir. Dilimizin üstündəki kiçik məməcik sahələri vasitəsilə qidanın şirin (1), acı (2), turş (3) və şor (4) olduğunu öyrənirik. Çox isti və çox soyuq qidaların dadbilməni zəiflətdiyini yad dan çıxarmayın.


Burun — qoxubilmə orqanıdır. Burunun içərisində qoxubilmə hissəyyatı, kiçik qan damarları və tüklər var. İnsanlar ətrafdakı iyələri qoxu hissi vasitəsilə duyurlar. Burun həm də bədənin süzgəci, qızdırıcısı və qoruyucusudur. Tənəffüs edərkən o, aldığımız havanı tozdan təmizləyir və lazımı qədər qızdırır. Qoxubilmə vasitəsilə biz pis iyi və zəhərli maddələrdən qorunuruk.

YOXLAMA SUALLARI

- Qulaq hansı hissələrdən ibarətdir?
- İyibilmənin əhəmiyyəti nədir?
- Dilimizə hansı dadları müəyyən edə bilirik?



— Səs çox gurdur.



— Dondurma dadlıdır.




— Çiçəklər ötürlidir.

YADDA SAXLA!
Su sırlılsına, yarpaq
xırlılsına, quşların oxu-
masına qulaq asmaqla
bir çox xəstiliklərdən
qurtulmaq olar.

10 SİNİR SİSTEMİ

HAZIRLIQ SUALLARI

- Əliniz isti eşyaya dəyəndə nə edirsiniz?
- Tehlükə duydugda hansı hissi keçirirsiniz?
- Qorxulu hadisələri necə duyursunuz?



Əlimiz isti, soyuq və ya iti bir şəyə toxunduqda, özümüzdən asılı olmayaraq, əzələlərimiz yığılır, ani şəkildə əlimizi geri çəkirik. Bu, sinir sistemi vasitəsilə olur. Sinir sistemi özümüzdən asılı olmadan bütün bədənimizi idarə edir. Baş beyin, onurğa beyni və ağ sapa bənzeyən sinirlər birlikdə sinir sistemi adlanır.

Sinir sisteminin mərkəzi baş beyindir. O, kəllə qutusunun içərisində yerləşir. Onurğa sütununun içərisində yerləşən onurğa beyni isə sanki onun köməkçisi rolunu oynayır. Onurğa beyni bədənin hər tərəfindən gələn si-

nirləri baş beyinlə birləşdirir. Beləliklə, baş beyin sinirlər vasitəsilə bədənin bütün hissələrindən məlumat alır, onları qiymətləndirir və yənə də sinirlər vasitəsilə geriye tapşırıqlar göndərir. Bu proses o qədər sürelə gedir ki, onu heç özümüz də hiss etmirik.

Beyin bədəni gecə-gündüz idarə edir. O, tənəffüsü, ürək döyünməsini, bədənin temperaturunu tənzimləyir. Biz onun köməyi ilə gördüklerimizi və eşitdiklərimizi yadda saxlayır, danışır, gülür, düşünür, ətraf ələmi dərk edirik.

Beyinin və sinirlərin qidalanmaya və oksigenə ehtiyacı var. Onlar bunu çoxlu qan damarları vasitəsilə alırlar. Başqa orqanlarla müqayisədə beyinin fəaliyyətinə 10 dəfə çox qida maddələri sərf olunur.

İstər baş beyin, istərsə də onurğa beyni çox zərif orqanlardır. Onların ayrı-ayrı hissələri zədələndikdə adamın görmə, eşitmə və danışma qabiliyyəti itə, tənəffüsü kəsilə, ürəyi dəyana bilir. Ona görə də bu orqanları qorumaq və möhkəmləndirmek lazımdır.

İnsan beyni zehni işlə meşğul olduqda — oxuduqda, yazdıqda, çalışma həll etdikdə, şahmat oynadıqda daha çox yorulur. İstirahəti üçünə yuxu başlıca şərtdir. İnsan 2-3 gün yatmasa, ağır xəstələnə biler. Yatarkən otağın havası dəyişdirilməli, orada parlaq işıq, sesküy və pis iy olmamalıdır.

Unutmayan ki, sinir sisteminin istirahəti üçün təkcə yuxu ilə kifayətənəmək olmaz. Bunuñ üçün təmiz havada gəzmək, fiziki işlə, idmanla və bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaq da lazımdır.

YOXLAMA SUALLARI

- Sinirlərin insan hayatı üçün əhəmiyyəti nədir?
- Sizə, sinirlərə pis təsir edən nədir?
- Sinirlərin möhkəmləndirilməsi üçün nə etmək lazımdır?



YADDA SAXLA!

Beyindəki bəzi idarəetmə mərkəzləri aşağıdakı şəkildə uyğun yerləşir:

1. Eşitma.
2. Görma.
3. Toxunma.
4. Dadbilime.
5. İybilime.
6. Nitq.
7. Yaddaş.
8. Hərəket.



BİLİRSƏNMİ

Alımların apardığı təcrübələr göstərib ki, heyvanları bir neçə gün yuxusuz saxlaşdırıqda ölürlər.


11 İFRAZAT ORQANLARI

HAZIRLIQ SUALLARI

- Dərinin bedən üçün hansı faydalari var?
- İsti havada və fiziki iş görəndə dəridən xaric olan nödir?



Dəridən tər ifrazı



Bölüklerin yeri

BİLİRSƏNMİ!


Temperaturun dəyişməsinə dodaqların daşısı daha həssasdır.

İnsan yaşamaq üçün su içir, qidalanır, tənəffüs edir. Bu zaman istifadə etdiyi maddələrin bir hissəsi orqanizmdə sərf olunur. Sərf olunmayan hissələr — qida qalığı, artıq su, duzlar isə orqanizmdən xaric olunur. Bu işi ifrazat orqanları yerinə yetirir. Əsas ifrazat orqanları deri və böyrəklərdir.

Əvvəlki dərslərdə haqqında öyrəndiyimiz tər və piy vəziləri də ifrazat orqanı rolunu oynayır. Tər vəziləri bütün bədəndə olur. Ovucun içinde, qoltuğun altında, ayaqda və üzdə isə onların sayı daha çoxdur. Dəridən tərlə birlikdə bəzi zərərli maddələr də xaric olunur. Bunun nəticəsində böyrəyin işi yüngülləşir.

Dəri təmiz olduqda tər ifrazı asanlaşır, bədən daha yaxşı tənəffüs edir. Dərini təmiz saxlamaq, gigiyena qaydalarına riayət etmək sağlamlıq üçün çox vacibdir. Artıq su və onlarda həll olmuş zərərli duzlar böyrəklər və dəri vasitəsilə bədəndən kənar edilir. Dəri ifrazat orqanı olmaqla yanaşı, həm də bədənin temperaturunu tənzimləyir. Fiziki iş gərəkən, eləcə də isti havalarda tərlədikdə bədəndə emələ gələn artıq istilik tərlə xaric olur və bədən sərinləyir.

İnsanın iri paxlaya oxşar iki böyrəyi olur. Qırmızı-qonur rəngdə olan böyrəklər qarın boşluğununda onurğanın hər iki tərəfində yerləşir. Böyrəklərdən boru şəklində olan sidik axarları çıxır. Böyrəklərdə emələ gələn sidik bu axarlarla sidik kisəsində toplanır. Gün ərzində böyrəklər qandan bir litr yarıma qədər



sidik ayırrı. Sidik kisəsi yiğildiqda toplanmış sidik sidikçixarıcı kanallarla bədəndən kənar olunur.

Böyrəklər həm də bədənimizin sağlamlığını təmin edir. Bir sıra lazımlı maddələr böyrəklərdə emələ gelir.

Uşaqların böyrəkləri zəherli maddələrə dəha həssasdır. Belə maddələr, spirtli içkilər, zədələnmə və soyuqdəymə böyrəklərin xəstələnməsinə səbəb olur. Bəzi dərmanları çox qəbul etmək də böyrəklər üçün zərərlidir.

Qidalanma gigiyenəsinə eməl etmədikdə böyrəkdə daşlar emələ gelir. Həmin daşlar böyrəyin normal işini pozur. Daşların bəziləri qopub sidik axarcığına düşür və onun yaralanmasına səbəb olur.

Dəri və böyrəklərdən başqa, tüpürçək vəziləri, qaraciyər, madə və bağırıqlar da lazımsız maddələrin orqanizmdən çıxarılmasına kömək edir.

YOXLAMA SUALLARI

- Ifrazat orqanları hansılardır?
- Böyrəklər harada yerləşir və onların orqanizm üçün faydası nödir?
- Dəridən tər ifrazının nə kimi əhəmiyyəti var?



Böyrəyin daxili

YADDA SAXLA!

Soyuq dəydikdə, spirtli içkilərə aluda olduğunu və siqaret çakdırıkda böyrəklər öz işin öhdəsindən gəl bilmir. Onlar xastalanıb sıradan çıxır.

İnsan böyrəksiz yaşaya bilməz.

SİQARET ÇEKMƏYİN VƏ SPIRTLİ İÇKİLƏRİN SAĞLAMLIĞA ZƏRƏRİ


HAZIRLIQ SUALLARI

- Adamın siqaret çökən olduğunu necə müəyyən etmək olar?
- Sərxoş adamların hərəkətlərində və danışığında nələr müşahidə olunur?



BİLİRSƏNMİ!

Siqaret çekməyən adamın ağciyərləri çəhrayı, çəkanlərindəki isə zəhərli maddələrin təsiri ilə bomboz olur.



mələrin sağlamlığını pozurlar.

Siqaret çökdikcə insan bədəni tədricən nikotinə alışır. Sonra onu tərgitmək çətin olur. Ona görə de siqareti nə eله götürmək, nə də dadına baxmaq olmaz.

Siqaret çökən uşaqların inkişafı ləngiyir, yaddaşı zəifləyir, dərslərindən geri qalır və idman yarışlarında təngnəfəs olurlar.



Siqaret çökən adama onun zərərli olduğunu bildirdikdə belə deyir: "Siqaret zərərlidirsə, bəs onu çəkənlər niyə ölmürlər?". Bu, yanlış fikirdir. Yaddan çıxarmayın ki, siqaret adımı tez yox, tədricən öldürür. Ona görə ki, bir siqaretdə olan zəhərin miqdarı adamı öldürməyə kifayət eləmir.

Alimlər kələm yeyən dövşanın yeminə siqaretin tərkibində olan zəhərli nikotin maddəsinən bir damla qatıb təcrübə aparıblar. Kələmi yedikdən az sonra dovşanın nəfəsi kəsilmiş və ölmüşdür.

Siqaret çökən adam əməlindən həzz alırmış kimi zövqle qullab vurub tüstünü ağciyərləri no dartır. Unudur ki, tütün tüstüsündə 200-e qədər zəhərli maddə var. Bu maddələr onun sağlamlığını məhv edir. Belə adamların iştahası pozulur, başı gicəllənir və yuxusu qaçır. Siqaret çəkənlər çox vaxt baş ağrılarından şikayətlənirlər. Onların ağciyərlərində xərcəng xəstəliyi əmələ gələ bilir. Getdikcə ağır eşidir, pis görür və xışlı ilə öskürürler. Sesləri və danışıçı xırıltılı olur, dişləri saralır, üzlərində çoxlu qırışlar əmələ gelir.

Nikotin uşaqlar üçün daha təhlükəlidir. O, ürək və sinir sistemini (beyinə) güclü təsir edir. Bezi yeniyetmələr və uşaqlar siqaret çakməyi kişilik əlaməti və hüner hesab edirlər. Onları çox vaxt yoldaşları və yaşca böyükələr bu yola sövq edir. Belə bədxah adamlar başa düşmürələr ki, bununla uşaqların və yeniyet-

Spirtlə içkilər də insan sağlamlığı üçün təhlükəlidir. Spirtlə medaya düşdükdə onun fəaliyyətini pozur. Spirtlə içkilərə alude olduqda mədədə qızartı əmələ gelir. Buna qastrit xəstəliyi deyilir. Qastrit tədricən yaraya çevrilir. Yara vaxtında müalicə olunmadıqda isə xərcəng xəstəliyi ilə nəticələnir. Bu xəstəliyə tutulmuş mədənin bir hissəsini həkimlər cərrahi yolla kəsib atırlar. Lakin əksər hallarda insan xəstəlikdən ölürlər. Spirtlə içkilər qaraciyərin də fəaliyyətini pozur. Onda ağır xəstəlik (sirroz) əmələ gətirir.

Sərxoş adamların hərəkəti və nitqi pozulur. Onlar tez-tez dava-dalaş salır və insanlar arasında hörmətdən düşürlər. Sərxoşluq bəzən cinayət törətməyə də səbəb olur.

YOXLAMA SUALLARI

- Tütün yarpağında en zəhərli maddə hansıdır?
- Spirtlə içkilərin insan bədənинə ziyanı nədir?
- "Sağlam həyat tərzi" nə deməkdir?



Tütün



Spirtlə içkilərin təsiri ilə sıroza tutulmuş qaraciyər

YADDA SAXLA!

Çekdiyi bir adəd siqaret insanın ömrünü 15 dəqiqə qısalır.

13 DİŞLƏR VƏ ONLARA QULLUQ



Süd dişləri



Süd dişlərinin
dayışması



Daimi dişlər

BİLİRSƏNMİİ

Yer üzündə an çox
dişləri olan ilbziddir.
Onun on yeddi min yüz
yetmiş dörd dişcisiyi
olur.

- Süd dişləriniz nə zaman daimi dişlərlə əvəz olunmağa başladı?
- Hazırda neçə dişiniz var? Onların bir-birindən fərqi nedir?
- Dişlerinizin sağlam olması üçün onlara necə qulluq edirsiniz?



Dişlərin organizmimiz üçün əhəmiyyətini hər gün müşahidə edirik. Güzgüyə baxanda onu da müşahidə edirik ki, dişlərimiz formalarına ve ölçülərinə görə bir-birindən fərqlənir. Onlar yedyiimiz qidaları kəsir, xirdalayır və həzm üçün hazırlayırlar.

Anadan olanda dişlərimiz yox idi. 5-6 aydan sonra süd dişlərimiz çıxmaya başladı. Onlar bize məktəb yaşına çatanadək xidmət elədi. Həmin vaxtdan süd dişlərimiz tökülməyə, daimi, daha möhkəm dişlərlə əvəz olunmağa başladı.

Yaşılı adamlarda 32 diş olur. Bu dişlərin 16-sı üst, 16-sı isə alt çənədədir. Alt və üst çənənin hər birində 4 kəsici diş, 2 köpək dişi və 10 ažı dişi var. Kəsici və köpək dişlərlə bərk şeyləri kəsirik. Ažı dişlərimiz isə qidanı çeynəyib xirdalayır.

Dişlər başqa sümüklərə nisbətən daha möhkəm olur. Onların üzəri xüsusi bərk mina təbəqəsi ilə örtülüb. Emal təbəqə sənki dişin zi-

rehidir. Bu təbəqə zədələndikdə və dişlərə pis qulluq olunduqda karies əmələ gəlir. O, kiçik boz ləkə şəklində yaranıb böyüür və dişdə deşik əmələ getirir. Bele dişləri vaxtında müalicə etmədikdə isə onlar çürüyüb məhv olur.

Dişin içərisinə alt hissədən qan damarları və sinirlər gəlir. Onlar nə qədər möhkəm olsa da, isti və soyuq suyun, dondurmanın təsirindən, eləcə də qoz, findiq sindirmaq nəticəsində xarab ola bilir, üzərində çatlar əmələ gəlir. Sonra çatlar böyüür və ağrı verməyə başlayır.

Hər dəfə yeməkdən sonra ağızı iihq su ilə yaxalamaq lazımdır. Səhərlər onu yaxalamaq xüsusilə vacibdir. Axşamlar isə mütləq diş pastası (diş məcunu) ilə yumaq lazımdır ki, qida dişlərin arasında qalıb fəsad törətməsin.

Dişləri fırça ilə soldan-sağ'a, sağdan-sola, yuxarıdan-aşağıya və həm də içəri tərəfdən ən azı 3 dəqiqə müddətində təmizləmək lazımdır.

Diş fırçasından istifadə etdikdən sonra onu təmiz su ilə yuyub qurudun. Başqa adamın diş fırçasından istifadə etməyin. Diş fırçası işləndikcə keyfiyyətini itirir. Ona görə də keyfiyyətini itirmiş fırçalardan istifadə etməyin.

Heç vaxt dişin dibini metal əşyalarda, iti şeylərlə təmizləməyin. Şirin şeylər dişləri daha tez xarab etdiyinə görə onlara alude olmayın. Dişləri meyvə və tərəvez möhkəmləndirir. Ona görə də belə qida məhsullarına həmişə üstünlük verin. Xəste dişlər mədə-bağırsaq və s. orqanların xəstələməsinə səbəb olur.

Dişlərinizi ildə bir neçə dəfə həkimə göstərməyi də unutmayın.

DİŞLƏRİN TƏMİZLƏNMƏSİ



YOXLAMA SUALLARI

- Dişlərin organizmimiz üçün əhəmiyyəti nədir?
- Nəyə görə dişlərə qoz və findiq sindirmaq olmaz?
- Dişləri fırça ilə necə təmizləmək lazımdır?


YADDA SAXLA!

Diş həkiminə stomatoloq deyirlər.

14 ƏMƏK, İSTİRAHƏT VƏ SAĞLAMLIQ

HAZIRLIQ SUALLARI

- Ev tapşırıqlarını yerinə yetirdikdən sonra necə istirahət etmək daha düzgündür?
- Fiziki işlə məşğul olduqdan sonra adam özünü necə hiss edir?



Fiziki əmək



Mexanikləşdirilmiş əmək



Zehni əmək

BİLİRSƏNMİ

Əmək zəif adamı güclü, kasibə zəngin, xəsisi isə aliaçıq edir.

İnsanlar fiziki, mexanikləşdirilmiş və zehni əməklə məşğul olurlar. Hər hansı bir işi əllə və ya əmək alətlərinin köməyi ilə görmək fiziki işdir. Mexanikləşdirilmiş iş maşın və mexanizmlərlə görülür. Kitab oxumaq, yazı yazmaq, ev tapşırıqlarını yerinə yetirmək, şahmat oynamamaq isə zehni əməkdir. Bu əməklə məşğul olarkən beyin daha çox işləyib yorulur. Ona görə də zehni işdən sonra mütləq istirahət etmək lazımdır.

Bəzi uşaqlar fikirləşirlər ki, ev tapşırıqlarını yerinə yetirdikdən sonra ən yaxşı istirahət oturub televizora baxmaqdır. Kompyuterdə oynamağı istirahət hesab edənlər də var. Əlbəttə, maraqlı televiziya proqramlarına baxmaq, kompyuterdə zehni inkişaf etdirən oyunlar oynamaq faydalıdır. Lakin bunlar istirahətin düzgün və səmarəli yolu deyil.



Zehni yorğunluğu aradan qaldırmağın ən düzgün yolu təmiz havada gəzmək, idmanla məşğul olmaq və ev işlərində böyükələrə kömək etməkdir. Başqa sözlə, zehni işlə fiziki işi növbələşdirmək lazımdır. Bu yolla yorğunluğumu zu aradan qaldırı, istirahət edə, həm də əzələlərimizi möhkəmləndirə bilərik.

Əzələləri möhkəm adamlar güclü, çevik, həm də döyümlü olurlar.

Öz işlərini və istirahətini düzgün quran uşaqlara fikir versəniz, onların bədənlərinin daha yaxşı inkişaf etdiyini görərsiniz. Belələri həm də intizamlı və səliqəli olurlar. Dərslərinə hazırlaşmaqdə və başqa işlərdə heç bir çətinlik çəkmirlər.

YOXLAMA SUALLARI

- Zehni əmək nədir? O, fiziki və mexanikləşdirilmiş əməkdən nə ilə fərqlənir?
- Ev tapşırıqlarını yerinə yetirdikdən sonra necə istirahət edirsınız?
- "İş insanın cövhəridir" sözlerinin mənasını necə başa düşürsünüz?




YADDA SAXLA!

Tamizliya riyat etmək, düzgün qidalamaq, işini və istirahətini düzgün qurmaq, çoxlu harakət etmək, zərərləARDIŞLARDAN UZAQ OLMAQ SAĞLAM HAYAT TƏRZİDİR.

ÖZÜMÜZÜ YOXLAYAQ

Şəkillərə diqqətlə baxın. Onlardan:

- | | | |
|----------------------------------|---|--------------------------|
| 1. Neçəsi duyğu orqanıdır? | — | <input type="checkbox"/> |
| 2. Neçəsi tənəffüs orqanı deyil? | — | <input type="checkbox"/> |
| 3. Neçəsi qan dövranı orqanıdır? | — | <input type="checkbox"/> |
| 4. Neçəsi həzm orqanı deyil? | — | <input type="checkbox"/> |



TƏBİƏTİN MÖCÜZƏSİ – İNSAN

DÜNYANI NECƏ DƏRK
EDİRİK?




1 İNSAN HAYATININ DÖVRLƏRİ

HAZIRLIQ SUALLARI

- Aile nadir? O neçə yaranır?
- Aileniz neçə nəfərdən ibaretdir? Aile üzvlərinizin her birinin neçə yaşı var?
- Körpelik şəklinizi görmüsünüz mü? O vaxtdan indiyə qədər sizdə hansı dəyişikliklər olub?



Aile qurulur...



Çağda anna qurağındı



Körpe valideynləri ilə



Uşaq

Yeniyetmə

Genc

Yetkin

Qoca

Çaşa böyüyür, inkişaf edir və yavaş-yavas her şeyi özü etmeye başlayır.

İnsanın hayatı aşağıdakı dövrlərə bölünür:

- uşaqlıq — doğulduğandan 12 yaşa qədər;
- yeniyetməlik — 12–18 yaş arası;
- gənclik — 18–35 yaş arası;
- yetkinlik — 35–65 yaş arası;
- qocalıq — 65 yaşdan sonra.

İnsan böyüdükçə yeni bacarıqlar qazanır. 6 yaşından məktəbə gedib oxumağı, yazmayı öyrənir, müxtəlif biliklər eldə edir. Məktəbi bitirib, müstəqil həyata qədəm qoyduqdan sonra bu bilik və bacarıqlar ona çox lazım olur. O işləyir, məsuliyyəti öz üzərinə götürür, ciddi qərarlar verir, aile qurur. Dünyaya uşaqları gəlir, onları böyüdükçə özü də yavaş-yavaş qocalmağa başlayır.

İnsan yaşa dolub qocalıqca saçları ağarır, derisi qırışır. Əzələləri güdən düşüb zəifləyir və tez-tez yorulur. Eşitmə və görmə qabiliyyəti get-gedə zəifləyir. Ona görə də biz nənə-babalarımıza, ümumiyyətlə, bütün qocalara güclümüz çatan işlərdə kömək göstərməliyik.

YOXLAMA SUALLARI

- Neçə ildən sonra gənc olacaqsınız?
- İnsan başqa canlılardan nə ilə fərqlənir?
- "Ağıl yaşda deyil, başdadır" sözünün mənasını neçə başa düşürsiniz?



Baba, indi də mən sənə nağıl oxuyum.



Qocanın və uşaqın əlləri

YADDA SAXLA!

Qocalara hörmət elə, sen də qocalacaqsan!

2 ƏTRAF ALƏMİ NECƏ DƏRK EDİRİK?

HAZIRLIQ SUALLARI

- Duyğu orqanlarının insanlar üçün hansı əhəmiyyəti var?
- Ətrafinizdakı varlıqları necə öyrənirsiniz?



— Görəsən, hansı armud daha dadlıdır?

BİLİRSƏNMİ!

Bəzi insanlar qırmızı
və yaşıl rəngləri seçə
bilmirlər. Buna dəlto-
nizm deyirlər.



Ətrafinizdakı varlıqların müxtəlif xüsusiyyətlərə malik olduğunu bilirik. Bu xüsusiyyətləri öyrənmək, fərqləndirmək üçün onları görməli, səslərini eşitməli, iyləməli, dadmalı və səthlərinə toxunmalıyıq. Yəni bunun üçün ayrı-ayrı duyuş orqanlarınızın köməyindən istifadə etməliyik. Duyğu orqanlarının hər biri varlıq haqqında yalnız bir cür məlumat verir. Gözümüzə varlığın xarici əlamətlərini — formasını, ölçülərini və rəngini müəyyənləşdiririk. Burnumuzla iyini, dilimizle dadını öyrənirik. Toxunmaqla onun isti və ya soyuq, bərk və ya yumşaq olduğunu müəyyən edirik. Ona görə də bir duyuş orqanınızın verdiyi məlumat həmin varlığı tam qavramağa və haqqında düzgün fikir söyləməyə kifayət eləmir. Məsələn, biz bazardan dadlı və daha çox vitaminlı armud almaq istədikdə onun yalnız xarici görünüşünə baxmaqla kifayətlenmirik. Axı yaraşlıq, gözəl rəngli, görünüşü göz oxşayan armud hələ key-

fiyyətli armud demək deyil. Bu, aldadıcı da ola bilər. Ona görə də biz meyvanın birini götürüb iyləyir, satıcının verdiyi dilimi dadırıq. Yalnız bundan sonra onun axtardığımız yaraşlıq, ətirli və dadlı armud olub-olmamasını yəqinləşdiririk. Əgər o bizim nəzərdə tutduğumuz armuddursa, alır, deyilsə, satıcıya təşəkkür edib nezakətlə aralanırıq.

Deməli, hiss etmək (duymaq) dedikdə hər hansı bir varlığın ayrı-ayrı xüsusiyyətlərini öyrənmək, dərk etmək dedikdə isə onu bütövlükdə qavramaq nəzərdə tutulur. Biz almanın ətrini duyur, özünü dərk edirik. Səsləri eşidir, mahnının mətnini və musiqisini isə dərk edirik.

Bəzi hallarda duyuş orqanlarımızın köməyi ilə əldə etdiyimiz bilgiler varlıq və hadisələri sehv dərk etməyə gətirib çıxarır. Məsələn, bizi elə gəlir ki, üfüq xəttində yerlə göy birləşir. Əslində isə belə deyil. Eləcə də isti yay günlərində sanki uzaqda asfalt üzərində gölməçə olduğunu görürük. Əslində isə belə deyil. Ona görə də bir şeyi dərk etmək üçün topladığımız bilgileri təcrübədə yoxlamaq lazımlı gəlir. Biz irəli gedib yerlə göyün birləşmədiyini və asfalt üzərində gölməçənin olmadığını yəqinləşdiririk.

Biz dərslərimizi, ətrafinizdakı varlıq və hadisələri qavramalı — dərk etməliyik. Bəs bu bacarığı inkişaf etdirmək mümkündürmü? Əlibəttə mümkünkündür. Bunun üçün həmişə diqqətli olmalı, məlumatları təhlil etməyi öyrənməliyik. Əgər belə olarsa, varlıq və hadisələri düzgün dərk edər, onlardan düzgün nəticələr çıxarıra və fəaliyyətimizi düzgün qura bilərik.

YOXLAMA SUALLARI

- “Cib telefonunu tam qavramaq” dedikdə, size, nə nəzərdə tutulur?
- Dərketmə qabiliyyətinizi inkişaf etdirmək üçün nə etmelisiniz?

- YUVARLAQ
- GÜNƏS
- DİVAN
- ŞİRİN
- ACI
- İSTİOT
- İSTİ
- ÇİÇEK
- DAS
- BÖYÜK
- QIRMIZI
- SOYUQ
- ŞOKOLAD
- ŞÄFTALI
- PARTA
- BAYRAQ
- BORK
- QARANLIQ
- YUMŞAQ
- BALIQ
- TURŞ
- TURŞU
- DUZ
- DUZLU



**İlk müəllimimizə
sevgimiz heç vaxt
tükənməz.**



**Təbiatın düşmənini
nifratımız
sonsuzdur!**

3 EMOSİYALAR VƏ HİSSLƏR

HAZIRLIQ SUALLARI

- Evdən çıxıb məktəbə gələrkən əhvalınız necə olub? Bəs indi necədir?
- Sizə, gün ərzində əhvalinizin müxtəlif cür olmasının səbəbi nədir?
- Sinif yoldaşınızın əhvalının necə olduğunu nəden müəyyən edirsiniz?

Biz hər gün müxtəlif vəziyyətlərlə üzləşir, ətrafımızda baş verən cürcübür hadisələri müşahidə edirik. Bunlardan asılı olaraq, əhvalımız da dəyişir. Futbol komandamız oyunda qalib gələndə sevincimizin həddi-hüdudu olmur. Qarışqanın özündə dəfələrlə böyük bir şeyi daşıdığını görəndə heyrətə gəlirik. Evdə kimsə xəstələnəndə qəm-qüssəyə batır, kədərlənirik. Küçədə it üstümüzə hürəndə isə qorxuruq.

İnsanın əhvalının müxtəlif halları — sevinci, kedəri, qorxusu, heyrəti, utancaqlığı, nəzərliliyi, incikliyi, narahatlığı, inamsızlığı və s. onun emosiyaları adlanır.

Emosiyalarla yanaşı, insana xas olan müxtəlif hissələr də var. Emosiyalar qısamüddətli olduğu halda, hissələr qəlbimizdə uzun müddət yaşayır. İnsanlar onlara oxumağı, yazmağı öyrədən ilk müəllimlərini sevir, bu sevgini ömrülli boyu qəblərində saxlayırlar. Səhərdən-axşamacan həyətdə quşları daşa tutan, gedib-gələnə sataşan, özündən razı oğlanlarından isə hamının zəhləsi gedir. Ona nifrat edirlər. Bu nifrat hər dəfə onu görəndə yenidən baş qaldırır.

Sevgi, nifrat, hörmət, rəğbət və borc hissələri uzunömürlü olur.

İnsanlar öz emosiya və hissələrini müxtəlif yollarla bürüze verirlər. Onları həm söz, həm jest (el-qol və bədən hərəkətləri), həm də mimika (üz hərəkətləri) ilə ifadə etmək mümkündür.



Sevinc



Kədər



Utancaqlıq



Heyrət



İnciklik



Qorxu

dür. Ona görə də biz adamın üzünə baxmaqla onun sevindiyini, küsdüyüni, kədərləndiyini, heyrətləndiyini, qorxdığunu asanlıqla müəyyən edirik. Biri gülümşünürsə, deməli, o sevinir. Əksinə, gözləri dolub, qaş-qabağı tutulubsa, deməli kədərlidir. Rəngi qaçıb dil-dodağı esen adam isə nədənse qorxub.

YOXLAMA SUALLARI

- Əgər insanın əhvali pisdirsə, onun üzü güle bilərmi? Cavabınızı izah edin.
- Göy qurşağıını, ildürüm çaxmasını və dumani gördükdə əhvalınızda nə baş verə bilər?
- Yalançı və sözünün üstündə durmayan adama necə münasibət besləyirsiniz?

YADDA SAXLA!

Tabiatın bir parçası olan insan başqa canlılardan şüurlu olması ilə fərqlənir. Ona görə də insana şüurlu varlıq deyirlər. Bu onun beyninin inkişafı ilə bağlıdır.


4 YADDAŞ

HAZIRLIQ SUALLARI

- Əvvəller şahidi olduğunuz hadisələri neçə xatırlayırsınız? Bu işdə sizə kömək edən nödür?
- Hər hansı bir məlumatı unutmamaq, başqalarına çatdırmaq üçün nə etmək olar?

Biz hər gün duyuş orqanlarımız vasitəsilə çoxlu məlumat alırıq. Gördüklərimizi, eşitdiklərimizi, duydugumuz qoxuları, dadları sənki beynimizə yazır, lazıim gəldikdə xatırlayıırıq. Bütün bunları etməkdə yaddaşımız köməyə gəlir. İnsan öz yaddaşı vasitəsilə nəinki özünə aid olan şeyləri, hətta ən müxtəlif məlumatları da uzun illər boyu qoruyub saxlayır. Vaxtı gələndə bu məlumatlar ona, həmçinin ətrafındakılara gərekli ola bilir.

Yaddaş olmasa, insan anlaya, düşünə, danışa, izah edə bilməz. Hər şey onun gözündə təzə görünər. Müellimi, sinif yoldaşları, hətta valideynləri, qardaş-bacısı ilə rastlaşanda onları tanımaz. Suyun və çörəyin nə olduğunu soruşar. Adını soruşduqda ciyinlərini çeker. Belə halda insanın özünü idarə etməsi də mümkün olmaz. O, na yeyib-içacayıni, hara gedəcəyini, na edəcəyini bilməz. Ona görə də alımlar deyirlər: "Yaddaşını itirmiş adam təzə



doğulmuş körpə kimidir".

Yaddaşa yazılın məlumatların ömrü müxtəlif olur. Biz valideynlərimizin, doğulduğumuz yerin, ölkəmizin adını, himnimizi, doğma dilimizi ömürboyu yadda saxlayırıq. Bir heftə bundan qabaq məktəbin bufetində nə yediyimizi isə xatırlaya bilmirik.

Bəzi şeylər sənki özləri yaddaşımızda qalır. Bunlar daha çox gündəlik həyatımızda lazım olan şeylərdir. Evimizin, məktəbimizin yerini, telefonumuzun nömrəsini və ondan istifadə qaydasını asanlıqla yadda saxlayırıq. Bəzi şeyləri isə yadda saxlamaq üçün xeyli zəhmət çəkmək lazım gelir. Mürəkkəb şeyləri — ev tapşırıqlarından öyrəndiyimiz bilgiləri yadda saxlamaq o qədər asan olmur. Onları bəzən bir neçə dəfə təkrarlamalı oluruq.

İnsanın yadda saxlamaq qabiliyyəti olduğu kimi, yaddan çıxarmaq xüsusiyyəti də var. Biz, adətən, daha lazım olmayacaq məlumatları yaddan çıxarıırıq, bəzən isə çox gərəkli şeyləri unudurıq. Ona görə də insanlar gərəkli məlumatları, hadisələri yadda saxlamaq, gələcək nəsillərə çatdırmaq üçün bir sıra yollar icad ediblər. Hazırda lazımı məlumatları yalnız qeyd dəftərinə, kitaba yox, həm də kompyuterə, diske, kompakt diske yazıb saxlayır, lazım gəldikdə istifadə edirlər. Onları bir növ "süni beyn"lər də adlandırmaq olar.

Yaddaşın qədrini bilmək, onu qorumaq lazımdır. Bunun üçün onu garəksiz şeylərlə yükleməliyik. Vitaminli qidalardan istifadə etməliyik. Daha çox isə pis şeylərdən — siqaret və spirtlə içkilərdən qorunmalıyıq. Onlar yaddaşın ən böyük düşmənləridir.

VOXLAMA SUALLARI

- Öğər yaddaşınızı itirsiniz, nə baş verər?
- Hansı şeyləri daha asan yadda saxlaya bilirsiniz?
- Ev tapşırığını yaxşı yadda saxlamaq üçün nə edirsiniz?



Disketlər



Kompakt diskler



Flez

YADDAŞLI TEKNİKİ AVADANLIQLAR



Mobil telefon



Videokamera



Fotoaparət

5 DÜŞÜNCƏ

HAZIRLIQ SUALLARI

- Əgər dovdaq pinqvindən yüngül, durnadan ağırdırsa, onda bu quşlardan ən ağıri hansıdır?
- Sizcə, düşünmək nə deməkdir? Adam düşünməsə, na baş verər?



Biz hər hansı məsələ və ya misalı həll edəndə əvvəller öyrəndiyimiz və yaddaşımızda saxladığımız biliklərdən istifadə edirik. Bunun üçün onları xatırlayır, lazımlı olanını seçib tətbiq edir, yəni düşünürük. Deməli, rastlaştığımız problemləri həll etmək üçün bizi düşünmək qabiliyyətimiz kömək edir. Düşünmək nəyinə haqqında özündə fikir formalasdırmaq, onu ağlınlı qavramaq deməkdir.

İnsan özünün düşüncə qabiliyyəti hesabına müşahidə aparır, hadisələr və varlıqlar arasındaki müxtəlif əlaqələri ayırdırmır, nəticə çıxarırmır. Bu onun həyatı və fəaliyyəti üçün çox vacibdir. Ona görə də alimlər deyirlər ki, insanlar ilk dəfə ətraflarında baş verən təbiət hadisələrinin səbəbiyi öyrənmək üçün düşünübərlər. Onlar Güneşin nə üçün səhər çıxıb, axşam batdığını, yağışdan islan-

mış paltarın qurduğunu, Ayın gah hilal, gah da bədirlənmiş olduğunu öyrənməyə çalışıblar. Düşünmək qabiliyyəti onlara qida axtarmaqdə, ovlarını daha asan yolla elə keçirməkdə, soyuqdan, yağışdan və küləkdən qorunmaq üçün sığınacaq tapmaqdə kömək edib.

Biz düşünərkən sanki öz-özümüzə danışa-danışa fikir yürüdür, ağlımiza gələn ideyanı əsaslandırır, nəticə çıxarıraq. Bunlar onu göstərir ki, düşüncə və nitq bir-biri ilə sıx əlaqəlidir.

Biz ətraf aləmi, varlıqları duyğu orqanlarımız vasitəsilə görür, eşidir, iyələyir, dadır, bir sözlə, qavrayırıq. Elə şəyələr var ki, onları qavramaq üçün duyğularımız bəs eləmir. Biz necə hazırlanğızı görmədiyimiz yeməkləri ləzzətlə yeyirik. Onları hazırlamaq üçün anamızın nə qədər əziyyət çəkdiyini isə yalnız düşünməyin hesabına təsəvvür edə bilirik.

Düşüncə qabiliyyətimiz gündəlik həyatımızda həmisi koməyimizə çatır. Biz dərsə quşlaq asarkən, tapşırıqları yerinə yetirərkən, mağazadan bir şey alarkən, şahmat oynayarkən, suala cavab verərkən daim düşünürük. Bunun üçün seçmək, müəyyən etmək, hesablaşmaq, izah və təsvir etmək, müqayisə aparmaq, dəqiqləşdirmək lazımdır. Bu bacarıqların hamısı düşüncə ilə bağlı olub, həm də düşünmə qabiliyyətimizin inkişafına kömək edir.

Düşünmə qabiliyyətinin hesabına insan dönyanının ən güclü canlısına çevrilib. Uca dağları yarmaq, coşqın çayları başqa istiqamətə yönəltmək, bataqlıqlarda, səhralarda səhər salmaq, Aya, planetlərə müxtəlif stansiyalar gündərmək də onun düşünmə qabiliyyətinin hesabına başa gəlib.

YOXLAMA SUALLARI

- Sizcə, öyrəndiyiniz fenlərdən düşüncə qabiliyyətinizi hansı daha çox inkişaf etdirir?
- Siz daha çox düşünürsünüz, yoxsa danışırsınız?



— İki gedişə mat olacaqsan.

— Çıxış yolum var.



— Görəsən, bu məsləni necə həll etmək olar?



— İndi isə himnimizi çalıb.

YADDA SAXLA!

Uşaqlıqda öyrən ki,
böyüyəndə işin asan olsun!

6 TƏXƏYYÜL

HAZIRLIQ SUALLARI

- Yadınıza salın: yaddaş və düşüncə nə deməkdir?
- Məlikməmmədin Simurq quşunun belində qaranlıq dünyadan işıqlı dünyaya çıxmışını necə təsəvvür edirsiniz?



Simurq quşunun belində



Qırıcı təyyarədə

Nağıllarda insanların Simurq quşunun belində, sehrli xalçanın üstündə bir yerdən başqa yerə ucuđunu, sehrli güzgüdə dünyanın hər yanında baş verənləri müşahidə etdiklərini oxumuşuq. O dəqiqə ağlımız təyyarə və televizor gəlib, amma qədim zamanlarda bu nağılları yaradan əcdadlarımız təyyarənin və televizorun nə olduğunu bilmirdilər. Onlar belə şeyləri təxəyyüllerinin köməyi ilə fikirləşib uydu-rurdular.

Təxəyyül köhnənin əsasında yeni bir şey fi-kirleşib tapmaq, yaratmaq bacarığıdır. Təxəyyül yalnız insanlarda olur. Təxəyyül olmasa rəssam rəsm çəkə, bəstəkar musiqi bəstələyə, yazıçı əser yarada, mühəndis avtomobil düzəldə bilmezdi. Yaradıcılıq zamanı onların təxəyyülündə mövcud olmayan rənglər, musiqilər, obrazlar, modellər canlanır.

Təxəyyül hər kəsde fərqli olur. İnsan yaşa dolduqca, həyat təcrübəsi, biliq və bacarıqları



Təxəyyül olmasa,
rəsm çəkmək olmaz!



— Aegöz yırtıcı, sənin bu kör-pələrə yazığın gelmedi?




ardıqca təxəyyülü də inkişaf edir. Kiçikyaşlı uşaqların bilikləri kifayət qədər olmadıqından onlar elə bilirlər ki, Şaxta baba, Qar qız, Ko-sa, Keçəl, Cırdan doğrudan da var. Onlar hət-ta acgöz canavarın balaca Şəngülümü və Şün-gülümü yeməsinə inanıb ağlayırlar da. Böyü-dükce təxəyyülləri inkişaf edir və belə şeylərin nağıl olduğunu anlayırlar.

Biz hamımız nəsə qurmaq, düzəltmək, ya-ratmaq istəyirik. Bunun üçün yaxşı təxəyyül lazımdır. Bəs təxəyyülməz nəcə inkişaf etdirək? Bunun üçün ən yaxşı yol əvvəller gör-düyüümüz hər hansı bir mənzərəni, əşyanı, ha-disəni fikrimizdə canlandırmaqdır. Bu cür məsqlər təxəyyülün inkişafına kömək edir və onu zənginləşdirir.

Hər kəsin düşüncə qabiliyyəti və təxəyyü-lünün zənginliyi onu başqlarından fərqləndi-rir, orijinal və özünə inamlı edir.

YOXLAMA SUALLARI

- İnsanın təxəyyülü olmasaydı, nə baş verərdi?
- Təcili yardım maşınının siqnal sesini eşitdikdə fik-rinizi nə gelir?
- Təxəyyüllünüzün inkişafı üçün nə etməlisiniz?



7 ÜNSİYYƏT

HAZIRLIQ SUALLARI

- “Ünsiyyət” dedikdə nə başa düşürsünüz?
- Sizcə, nəyə görə insanlar əksər işləri birlikdə görməyə çalışırlar?



— Salam! Necəsan?
— Cox sağ ol, yaxşıyam. Bəs sən necəsan?



— Mon size bu almadan almağı məsləhat görürüm.

Biz hər gün heyətdə, küçədə, mağazada və avtobusda müxtəlif adamlarla rastlaşırıq. Onların arasında tanışlarımız, dostlarımız, hətta qohumlarımız ola bilir. Biz salamlaşır, hal-əhval tutur, bir-birimizə təzə xəberlər çatdırır, yeni şəyler öyrənirik. Rastlaşdığınız adamların beziləri ilə tanışlığınız olmasa da, hərdən onlarla da ünsiyyət yaradırıq. Məsələn, mağazada satıcı ilə salamlaşır, istədiyiniz şəyleri seçməkdə bize yardımçı olmasını xahiş edirik. Malı aldıqdan sonra təşəkkür edir, bir sözə, onunla ünsiyyətdə oluruq.

Bələ də olmalıdır. Axi biz bir heyətdə, bir şəhərdə yaşayırıq. Ona görə də bir-birimizlə söhbət etməyə, fikirlərimizi bölüşməyə, bir-birimizdən məlumat almağa möhtacıq. Adamlar arasında ünsiyyət olmasa, dünya çox darixdirci, yaşamaya isə çətin olardı.

Adamların bir-birile qurdugu ünsiyyət qısmüddətli və ya uzunmüddətli olur. Bəzən o, yəni tanışlığı, yoldaşlığı, hətta dostluğa çevirilir.



- Sən mənə badalaq vurursan! Belə də futbol olar!

- Kas səsini, cığall! Sənin futboldan nə başın çıxır!

- Kobud! Bir də səninlə oynamaram!



— Yaxşı, qoy bir az dincəlim, sonra gəzərik.



— Bəsdir, burnunu salladin, göl barışaq.

YOXLAMA SUALLARI

- Ünsiyyət saxlamadığınız sinif yoldaşınız varmı? Nə üçün?
- İnsanlar arasında ünsiyyət olmasa, nə baş verər?

YADDA SAXLA!

Məsələ çox danışmaqdır. Məsələ çox danışmaqdır. Məsələ çox danışmaqdır.

8 ƏSİL İNSANI KEYFIYYƏTLƏR

HAZIRLIQ SUALLARI

- "Xeyirxahlıq" sözünü necə başa düşürsünüz?
- Kimdənsə xeyirxahlıq görmüsünüz mü?
- Valideynlərinizin kiməsə elədiyi xeyirxahlıqlardan hansılar yadınızda qalıb?



Gün batıb qaş qaralanda bir ağsaqqal dərin-dən köks ötürüb dedi:

— Heyif, bu günümü boş yera itirdim!

Nəvəsi təəccüblə soruşdu:

— Nəyə görə, baba?

— Çünkü bu gün heç bir xeyirxahlıq edə bilmedim!

... Doğrudan da qızılğıl dörd tərəfində xoş ətir saçıığı kimi, insan da ətrafindakılara xeyirxahlıq etməli, ehtiyacı olanlara kömək ali uzatmalıdır.

Sevgi, şəfqət, mərhəmət, qayğı, xeyirxahlıq kimi hiss və əməllər heyati gözəlləşdirən insanı keyfiyyətlərdir. Çoxları xeyirxahlığı maddi kömək kimi başa düşür. Əlbəttə, ehtiyacı olana maddi kömək göstərmək xeyirxahlıq-



Böyüklərə hörmət

dır. Lakin lazımlı olan anda adice şirin bir söz, məsləhət və hərəkətə də xeyirxahlıq etmək mümkündür. Məsələn, övladının itdiyini zənn edib ağlayan anaya uşağının qonşu məhəllədə oynadığını xeber verməkə böyük xeyirxahlıq etmiş oluruq. Bu hərəkətimizle bir insanı narahatlıqlıdan qurtarıraq.

Elədiyimiz xeyirxahlıq, göstərdiyimiz kömək və qayğı həm də bizim özümüzə sevinc və fərəh getirir. Belə hərəkətlərlə biz daxili rəhatlıq tapır, yaxşı cəhətlərimizi nümayiş etdirir, başqalarına nümunə oluruq.

Şübhəsiz, hər birimizin həm yaxşı, həm də pis cəhətləri var. Biz həmişə yaxşı cəhətlərimizi inkişaf etdirməyə, pis cəhətlərimizi aradan qaldırmağa çalışmalıyıq.

Həyat adamı tez-tez yaxşı ilə pis, doğru ilə yalan arasında seçim etmək məcburiyyəti qarşısında qoyur. Belə anlarda düzgün seçim etməyə öyrənməliyik. Ətrafımızdakı insanlar həm də bu seçimimizə görə bize qiymət verirlər.

Biz dədə-babalarımızın yaxşı işləri ilə fexr elədiyimiz kimi, onlar da bizim yaxşı əməlliğimizə görə fərəhənlərlər. Ona görə də babalarımızın bu məsləhətlərinə həmişə əməl etməliyik:

— Hər bir sözünüzü, hərəkətinizi, davranışınıza fikir verin.

— Yaxşı işləri yalnız birlikdə görmək olar.

— Əliaçıq olun, kömək istəyənə el uzadın. Ədəbli olun.

— Təvazökar, qayğıkeş və xeyirxah olun.

— Dalaşdırın yox, barışdırın olun.

— Səhvinizi boynunuza almağı və üzr istəməyi bacarıın.

YOXLAMA SUALLARI

- "Şirin söz şirin kökədan yaxşıdır" sözlerinin mənasını necə başa düşürsünüz?
- Fikirləri və davranışları sizinkindən fərqli olan insanlara necə münasibət baslayırsınız?



Kiçiklərə qayğı



Təbiətə məhəbbət

VADDA SAXLA!
Cəmiyyət içərisində özlini aparma qaydalanın etiket adlanır.

HAZIRLIQ SUALLARI

- Neca düşünürsünüz: valideynləriniz sizin haqqınızda hansı fikirdəirlər?
- Sınıf yoldaşlarınız hansı xasiyyətlərinizi xoşlamır?
- Özünüz haqqında nə düşünürsünüz? Özünüz özünüzü yaxşı tanıyırsınız mı?

AŞAĞIDAKILARDAN KİMƏ BƏNZƏYİRƏSƏN?

1. Utancaq, bir az da acizəm. Tez küsüram. Tənhalığı sevirəm. Dostlarım azdır. Tez yorulur, astadan danışram. Özüme inamım azdır. Qərar verməkdə çatınlık çəkirməm.

2. Sakit, diqqətli və sabırliyam. Planlaşdır. diğim hər bir işi axıra çatdırıram. Çok və hündürdən danışmağı sevmirəm. Tamizliya, salıq-sahmana fikir verirəm.

3. Danışmağı, gülməyi, şanlanmayı sevirəm. Yenice görüşdüyüm adamlarla asan dil tapıram. Çetin vəziyyətlərdə özümü itirmirəm. Başladığım işi tamamlamağa hövəsalam çatır. Çok vaxt fikrim dağınmış olur.

4. Sözlümin üstündə duran deyiləm. Sabirsızım. Tərs, bəzan da qəddar oluram, amma küsəyan deyiləm. Taşabblıskar və qararkıym. Sürətlə danışır, daim yeni şəyər öyrənməyə çalışıram.

düzungün formalasdırmaqdə bize çox kömək göstərir.

Yaxşı və pis sözlerimiz, hərəkətlərimiz ətrafımızdakı insanlarda müxtəlif hissələr — sevinc, qürur, kədər və məyusluq doğurur. Yaxşı əməllərimizə görə bizi sevir, hörmət edir, pis işlərimizə görə gözən salır, hətta bize nifret edirlər. Ona görə də yaxşı və pis cəhetlərimizi dəqiq bilməli, ağıllı məsləhətlərə qulaq asmalı, hər an xasiyyətimizdəki qüsurları düzəltməkdən usanmamalıyıq. Bunun üçünsə bizi möhkəm iradə, görəcəyimiz işi axıra çatdıracağımıza inam lazımdır.

İradə insanın öz arzusunu yerinə yetirmək, qarşısına qoyduğu məqsədə çatmaq bacarığıdır. Yalnız möhkəm iradəli və inamlı insanlar elmədə, təhsildə, idmanda və başqa işlərdə böyük nailiyətlər əldə edir, əsil şəxsiyyətə çevrilirlər. Belə şəxsiyyətlər olmasayı, kosmosa kim uçar, Yerin dondurucu qütblərini, uca zirvələri, okeanların dərinliklərini kim öyrənərdi!?

Azerbaycanın Babək, Nizami, Nəsimi, Füzuli, Şah İsmayıllı, Nadir şah, Cavad xan, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Heydər Əliyev, Həzi Aslanov, Lütfi Zadə kimi oğullarını hər yerda böyük şəxsiyyətlər kimi tanıırlar.


Həmiya nümunə olan şəxsiyyətlərimiz bu gün də az deyil. Torpaqlarımızı yağı düşmənlərdən qoruyan, müxtəlif yarışlarda üçrəngli bayraqımızı göylərə qaldıran, elmimizi, mədəniyyətimizi dünyaya tanıdırıran insanlar nümunə götürüloşı şəxsiyyətlərdir.

YOXLAMA SUALLARI

- Elə bir insan varmı ki, ona benzəmək isteyəsiniz?
- Nə vaxtsa iradə göstərdiyoñuz an olubmu?
- Nümunəvi şəxsiyyət olmaq üçün insan nə etmelidir?

SƏNİN İRADƏN VARMII!

- Əgər saat 5-ə qədər ev tapşırığını yerinə yetirməyə söz verib, sözünlə əməl etmişənsə, deməli, sənин iradən var.
- Əgər dəslərini öyrənməmiş oynamamağa çıxmayaçığına söz verib, ona əməl etmişənsə, deməli, sənин iradən var.
- Əgər əlaçı olmağa söz verib, məqsədina çatmışənsə, deməli, sənин iradən var.



— Mənim iradəm var!

ÖZÜMÜZÜ YOXLAYAQ

1. Bir dəqiqə ərzində aşağıda verilmiş sözlərə diqqətlə bax və kitabı ört. Həmin sözləri sadalaya bilsən, deməli, yaddaşın yaxşıdır. Sadalaya bilməsən, çoxlu məşq et.



lampa, qapı, kitab, stol, qələm, alma, iynə, nar, sap, soba

2. Bir dəqiqə ərzində aşağıdakı şəkillərə diqqətlə bax, sonra kitabı ört. Əgər onlardan 12-sinin adını sadalaya bilsən, deməli, yaddaşın yaxşıdır.



DOĞMA DİYAR

COĞRAFİ YERİMİZ, TARİXİMİZ, MƏDƏNİYYƏTİMİZ



Yaxşı qonşu uzaq qohumdan irəlidir.

Atalar sözü



QONŞULARIMIZIN DÖVLƏT BAYRAQLARI



Rusiya



İran

2 SƏRHƏD QONŞULARIMIZ

HAZIRLIQ SUALLARI

- Qonşularla münasibətlərin yaxşı olması üçün nə etmək lazımdır?
- "Yaxşı qonşu" və "pis qonşu" sözlerinin mənasını necə başa düşürsünüz?

Onların mərkəzi şəhəri Təbrizdir. Təbriz qədim və gözəl şəhərdir.

Qərb qonşumuz Gürcüstandır. Bu ölkənin paytaxtı Tbilisidir. Gürcüstan gürcülerlə yanaşı, həm də çoxlu sayıda azerbaycanlıların vətənidir. Onlar, əsasən, bu ölkənin Borçalı adlanan bölgəsində yaşayır.

Qərb qonşularımızdan biri də qardaş Türkiyədir. Onun paytaxtı Ankara şəhəridir. Bu ölkənin əhalisinin dili bizim dili çox yaxın olduğundan onlarla ünsiyyət yaratmaqdə heç bir çətinlik çəkmirik.

Digər qərb qonşumuz Ermənistandır. Onun paytaxtı Yerevan şəhəridir. Əvvəllor bu ölkənin əhalisinin xeyli hissəsi azerbaycanlı idi. Erməni quldurları onları öz yurdlarından diqqətin salıblar. Onlar bizim Vətənimizin gözəl guşəsi olan Qarabağı da işğal ediblər. İndi isə Ermənistanda azerbaycanlı qalmayıb. Biz bu ölkədən başqa, bütün qonşularımızla dostluq əlaqələri saxlayırıq. Dar günlərdə bir-birimizə kömək edirik. Qonşularımızın ərazisində hamimizin qohumları, dostları və tanışları yaşayır.

Moskva



Ankara




Tehran



Tbilisi



Türkiyə



Gürcüstan

YADDA SAXLA!

Xəzərin şərqində yerləşən Qazaxıstan və Türkmenistan dəniz qonşularımız hesab olunur.



Qazaxıstan



Türkmenistan

YOXLAMA SUALLARI

- On böyük ərazisi olan qonşumuz hansı ölkədir?
- Qonşu ölkələrdən hansında daha çox azerbaycanlı yaşayır?
- Neyə görə Ermənistana heç bir qonşuluq əlaqəsi saxlamırıq?

3 TARİX

HAZIRLIQ SUALLARI

- "Keçmiş" dedikdə nayı nəzərdə tutursunuz?
- Yaşadığınız yerin keçmişini necə öyrənmək olar? Onun keçmişini eks etdirən qədim abidələrdən hansılarını tanıyırsınız?



Boyunbağı



Tunc silahlar



Yaba va nizə ucları

Doğulduğumuz gündən indiyədək 10 il vaxt keçir. Bu vaxt bizim keçmişimizdir. Həmin dövrde baş verən hadisələrin bir çoxu yaddaşımızdan silinməyib. Biz onları xatırlayır, dostlarımıza və yoldaşlarımıza danışırıq.

Ölkələrin, şəhərlərin, kəndlərin, hətta oxudüğümüz məktəbin də öz keçmiş var. Bu keçmiş tarix adlandırırlar. Ərəb dilində götürülmüş "tarix" sözünün mənası "keçmişin əksi", yaxud "keçmiş haqqında hekayət"dir.

Qədim zamanlarda insanlar igid adamlar haqqında dastanlar, hekayətlər düzəldir, onları gənclərə danışırıqlar. Beləliklə gənclər öz dədəbabalarının, yurdlarının keçmişini öyrənidilər. Sonralar yazı icad olundu və insanlar tarixi yazıya almağa başladılar. Hadisələrin baş verdiyi vaxtı dəqiq göstərməklə tarix kitabları yaratdılar. Amma hər şeyi yazıya almaq mümkün deyildi. Bununla yanaşı, kitabların bir çoxu işlenib sıradan çıxır, cirilir, yanğın və digər hadisələr nəticəsində məhv olurdu. Ona görə də insanlar öz tarixlərinə aid bir çox şeyləri hələ də dəqiq bilmirlər. Tarixi öyrənmək üçünsə istedadlı və bacarıqlı insanlar lazımdır. Keçmiş öyrənən belə insanlara tarixçi deyirlər.

Tarixi öyrənmək çətin olsa da, tarixçilər bunun yolunu yaxşı bilirlər. Bunun üçün onlar keçmişə aid sənədləri, əlyazmaları nəzərdən keçirir, qədim tikililəri, pulları, kəndlərin və şəhərlərin adlarını araşdırırlar. Bir sözlə, keçmiş haqqında məlumat verən heç nayı diqqət-



Arxeoloji qazıntı



Arxeoloji tapıntılar



Gil bardaq



Gil çaydan



Gil qab



Tunc qab

dən kənarda qoymurlar. Onlar keçmiş haqqında məlumat verən hər şeyi tarixi mənbə adlandıırlar. Daş üzərində yazı, siniq gil qab, paslanmış qılınc, hətta lazımsız köhnə palaz parçası da qiymətli tarixi mənbə ola bilər.

Tarixi məlumatların bir çoxu keçmiş yaşayış yerlərində aparılan qazıntılar zamanı eldə edilir. Belə yerlərdə üzə çıxarılan tikililəri və əşyaları öyrənən elmə arxeologiya, bu işlə məşğıl olan insanlara isə arxeoloq deyilir. Arxeoloqlar qazıntı zamanı çox ehtiyatla işləyir, hər kiçik şeyə də diqqət yetirirlər. Tapılan qabların, bəzək əşyalarının, metal pulların, silahların və başqa şeylərin hansı vaxta aid olduğunu öyrənir, dəqiqləşdirirlər.

Özündə tarixi məlumatlar saxlayan əşyaları evlərimizdə də tapa bilerik. Məsələn, bizim evdə yaraşıqlı bir mis qab var. Bu qab babama öz babasından yadigar qalıb. Onun üzərində ərəb əlifbası ilə kiçik bir yazı da var: "Gəncəli Usta Nəbi. 1881". Deməli, mis qab 1881-ci ildə Gəncədən olan Usta Nəbi tərəfindən düzəldilib. Sonra onu babamın babası alıb. İndi də babam onu mənə yadigar verəcəyini deyir. Əsil tarixi mənbədir, elə deyilmi?!

VOXLAMA SUALLARI

- Tarixçilər keçmişimizi necə öyrənirlər?
- Evinizdəki hansı əşyani tarixi mənbə hesab edirsiniz? Niya?

4 HARADA, NƏ VAXT OLUB?

HAZIRLIQ SUALLARI

- Bir ayda neçə gün, neçə həftə var?
- "Təqvim" dedikdə nə başa düşürsünüz?
- Təqvimin əhəmiyyəti nədir?



Qədim
döyüşüllərimiz

Hər hansı bir hadisədən danişarkən həm-söhbətimiz, adətən, onun harada və nə vaxt baş verdiyi ilə maraqlanır. Keçmişdən söhbət gedəndə vaxtı dəqiq göstərmək lazımlı gəlir. Axı hadisələri başa düşməkdə nəyin əvvəl, nəyin sonra olmasına bilməyin böyük əhəmiyyəti var.

Bəs tarixi hadisələrin vaxtını necə göstərirlər? Gününü, ayını, ilini qeyd etməklə. Biz hər il mayın 28-ni Respublika günü kimi bayram edirik. Çünkü ölkəmizdə ilk dəfə müstəqil respublika 1918-ci il mayın 28-də qurulub. Bu o qədər də uzaq hadisə deyil. Elə hadisələr də var ki, yüz illər, min illər bundan əvvəl baş verib. Ona görə də tarixçilər belə hadisələrin vaxtını göstərmək üçün "əsr" və "minillik" sözlərindən istifadə edirlər. 1 əsr 100 ilə bərabərdir. Minillik dedikdə isə 1000 il və yaxud 10 əsr nəzərdə tutulur.

Uzun illərdir insanlar illəri, ayları və günləri göstərmək üçün yaxşı tanışığımız əreb rəqəmlərindən, əsrləri göstərmək üçünse Roma rəqəmlərindən istifadə edirlər. Aşağıdakı cədvəldə 1-dən 21-ə qədər ədədlərin əreb və Roma rəqəmləri ilə yazılışı verilib:

Əreb rəqəmləri	1	2	3	4	5	6	7	8	9	10
----------------	---	---	---	---	---	---	---	---	---	----

Roma rəqəmləri	I	II	III	IV	V	VI	VII	VIII	IX	X
----------------	---	----	-----	----	---	----	-----	------	----	---

Əreb rəqəmləri	11	12	13	14	15	16	17	18	19	20	21
----------------	----	----	----	----	----	----	----	----	----	----	----

Roma rəqəmləri	XI	XII	XIII	XIV	XV	XVI	XVII	XVIII	XIX	XX	XXI
----------------	----	-----	------	-----	----	-----	------	-------	-----	----	-----

Dünya xalqları öz tarixlərini müxtəlif cür hesablayırlar. Əhalisi müsəlman olan ölkələrin çoxunda təqvim Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü ildən başlayır. Ona görə də hazırda həmin ölkələrdə 1428-ci ildir.

Bizdə də uzun illər boyu bu təqvimdən istifadə olunub, lakin ölkəmiz Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra tarixi başqa təqvimlə hesablamaya başladılar. Bu təqvim İsa peyğəmbərin anadan olduğu ildən başlayır. O zaman-dan 2007 il keçib. Ona görə də indi bizim təqvimdə 2007-ci ildir. Hazırda dinindən asılı olmayaraq dünya xalqlarının əksəriyyəti bu təqvimdən istifadə edir.

Bəs İsa peyğəmbərin doğumundan əvvəlki tarix necə hesablanır? Hər şeydən əvvəl onu da bilmək lazımdır ki, İsa peyğəmbərin doğumundan sonrakı dövr bizim era, onun doğumundan əvvəlki dövr isə bizim eradan əvvəl adlanır. Bunu aşağıdakı sxemə baxmaqla aydın təsəvvür etmək olar:



Əgər eramızdan əvvəl 223-cü ildə baş vermiş hadisənin neçə il bundan qabaq olduğunu bilmək istəyirikse, yaşadığımız ilin (2007-nin) üzərinə 223-ü gəlirik:

$$2007 + 223 = 2230.$$

Deməli, haqqında söhbət gedən hadisə 2230 il bundan əvvəl baş verib.

YOXLAMA SUALLARI

- Biz hazırda hansı təqvimdən istifadə edirik? O nə vaxtdan başlayır?
- Bir əsr neçə ildir? Biz neçənci əsrə yaşayırıq?
- "Bizim era" dedikdə nə başa düşürsünüz?

2007-ci ilin mart ayının təqvimi

Bazar ertəsi		5	12	19	26
Çərşənbə axşamı		6	13	20	27
Çərşənbə		7	14	21	28
Cümə axşamı	1	8	15	22	29
Cümə	2	9	16	23	30
Şənbə	3	10	17	24	31
Bazar	4	11	18	25	

8 mart — Qadınlar bayramı

20–21 mart — Novruz bayramı

YADDA SAXLA!

Təqvim vaxtin hesablanması sisteminə göstərən cədvəldir.

Hafta farsca «haft» sözündən götürülüb, mənası "yeddi gün" deməkdir.

5 VƏTƏNİMİZİN TARİXİ

HAZIRLIQ SUALLARI

- Yaşadığınız bölgede hansı qalalar var? Onların tarixi ile bağlı böyüklerden nə eşitmisiniz?
- Hansı qəhrəmanlarımızı tanıyırsınız? Onların igidlikləri barədə nə bilirsiniz?



Qədim insanın çənə sümüyü



Qayaüstü rəsm



Vətənimiz dünyanın ən qədim ölkələrindən biridir. Tarixçilər bizim eradan hələ yarımlion il əvvəl burada yaşayış olduğunu deyirlər. Arxeoloqlarımızın Qarabağda Azıx mağarasından tapdıqları qədim insana məxsus çənə sümüyü də bunu sübut edir.

Qobustan qayalıqlarında tapılmış qayaüstü rəsmlər və cürbəcür alətlər isə eramızdan hələ çox-çox əvvəl burada insanların heyvandarlıq, ovçuluq və dənizçiliklə məşğul olduqlarını göstərir. Əcdadlarımızın qayalara çəkdikləri həmin rəsmlər dünyanın hər yerində məshhurdur.

Xalqımız əsrlər boyu böyük çətinliklərlə üzləşib. Yurdumuzun gözəl təbieti, bərəketli torpaqları, yeraltı və yerüstü sərvetləri həmisi işgalçıların diqqatini cəlb edib. Ona görə də ölkəmiz romalıların, bizanslıların, farsların, ərəblərin, monqolların və rusların istilasına məruz qahib. Bu istilalar nəticəsində şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə yeksan

olub. Çoxlu sayda insanlar məhv edilib. Amma xalqımız işgalçılara qarşı hemiŞə qəhrəmanlıqla mübarizə aparıb. Bu mübarizələrdə Cavanşir, Babək və Cavad xan kimi böyük sərkərdələrimiz və qəhrəmanlarımız yetişib.

Cavanşir VII əsrde fars və ərəb işgalçılara qarşı mübarizədə xalqa başçılıq etmiş, Vətənin müstəqilliyini qorumuşdu. Onun igidliyi və uzaqqorənliyi sayesində yurdumuz bir çox bələlərdən xilas olmuşdu.

Xalqımızın igid oğlu Babək isə IX əsrde ərəb işgalçılara qarşı 20 ildən artıq mübarizə aparmışdı. Torpaqlarımızı qəsbkarlardan qoruyan bu böyük sərkərdə ərəblərin 6 ordusunu, neçə-neçə məşhur sərkərdəsini məhv etmişdi. Qüvvələrin bərabər olmadığı döyüşlərin birində işgalçilar Babəkin Bəzz qalasını aldılar. Babək bir dəste döyüşü ilə mühasirədən çıxa bilsə də, erməni hakimi Sumbat onun yerini ərəblərə satdı. İşgalçilar igid sərkərdəni işgəncə ilə öldürdüler, lakin iradəsini qırı bilmədilər. O, son nəfəsində də "Azərbaycan!" dedi.

XIX əsrde xalqımızın rus işgalçılara qarşı mübarizəsinə gencəli Cavad xan başçılıq edirdi. İşgalçilar ona "yağlı" vədlər verib tərəflərinə çekmək istəsələr də, məqsədlərinə çata bilmədilər. Cavad xan demişdi: "Siz ancaq manım meyidimin üstündən keçib şəhərimi ala bilərsiniz!". Doğrudan da, hər şey onun dediyi kimi oldu. Cavad xan döyüşlərdə igidliklə həlak olandan sonra işgalçilar şəhəri ala bildilər.

Xalqımız Vətən uğrunda canından keçən qəhrəmanlarını unutmur. Onlar haqqında əsərlər yazılır, filmlər çəkilir, xatirələrinə abidələr ucaldılır. Qəhrəmanlarımızın Vətənə məhəbbəti və igidliyi hər birimiz üçün örnekdir.

YOXLAMA SUALLARI

- İşgalçılardan yurdumuza tez-tez basqın etməsinin sebəbini nədə görürsünüz?
- Qəhrəmanlarımızi nəyə görə unutmamalıyıq?



Cavanşir



Babək



Cavad xan

YADDA SAXLA!

Keçmişini bilməyənin
geləcəyi olmaz!


6 İSLAM DİNİ

HAZIRLIQ SUALLARI

- Kimlərə müsəlman deyirlər?
- Hansı peyğəmbərlərin adalarını bilirsiniz?
- Nə üçün insanlar Allaha ibadət edirlər?



Əllə yazılmış qədim Quran



Mekka şəhəri



Mekka şəhərində müqəddəs Kəba

İslam dinini qəbul edənlər özlerini müsəlman adlandıırlar. Müsəlmanların müqəddəs kitabı Quran, sonuncu peyğəmbəri isə Həzərəti Məhəmməddir.

Məhəmməd peyğəmbər islami VII əsrde Ərəbistanın Mekka və Mədine şəhərlərində yaymağa başlayıb. Ona görə də bu şəhərləri müsəlmanlar indi də müqəddəs yer hesab edirlər.

Müsəlmanlıq Azərbaycanda da elə həmin dövrdə başlayaraq yayılmağa başlayıb. Hazırda ölkəmizin əhalisinin çoxu müsəlmandır.

Müsəlmanlar Allahın təkliyinə və Həzərəti

Məhəmmədin sonuncu peyğəmbər olduğuna inanırlar. Onlar hər gün beş dəfə namaz qılmaqla öz yaradanlarına — Allaha ibadət edirlər. İslama görə, namazı hər yerde qılmaq olar. Lakin həmin yer gərək təmiz olsun. Namaz qılanlar ibadət zamanı, adətən, strafda baş verənlərə diqqət yetirmirlər. Belə vaxtlarda onların fikrini yayındırmaq, yanlarında hündürdən danışmaq olmaz. Bu, ədəbsizlik hesab olunur.

Müsəlmanlar ildə bir ay (ramazan ayında) oruc tuturlar. Oruc tutanlar günün işiqli vaxtında heç bir qida və su qəbul etmirlər. Ayın sonunda Ramazan bayramı keçirilir. Hami bir-birini təbrik edir, küsüllülər barışır.

Müsəlmanların başqa bir bayramı isə Qurban bayramıdır. Hər il maddi imkanı olan müsəlmanlar həcc ziyarətinə gedirlər. Bu zaman onlar Məkkədə Allah evi hesab etdikləri Kəbəni ziyarət edirlər. Həcc ziyarəti dövründə Qurban bayramı keçirilir. Hər yerde qurbanlar kəsilir. Kasıbiara, kimsəsizlərə, ehtiyacı olanlara qurban payı verilir və yardım edilir.


Ramazan və Qurban bayramları Azərbaycan xalqının milli bayramları sırasına daxil edilib. Ona görə də bu bayramlar ölkəmizin hər yerində keçirilir.

İslam sülh, barışqı, bərabərlik və yardımlaşma dinidir. Bu dinə görə, hər bir imkanlı müsəlman öz qazancının müəyyən bir hissəsini kasıbiara, kimsəsizlərə, ehtiyacı olanlara bağışlamalıdır.

Dində məcburiyyət olmadığına görə hər kəs istədiyi dinə qulluq edə bilər. Ona görə də öz dinini sevməklə yanaşı, başqa dini inancı olan insanlara da hörmətə yanaşmaq lazımdır.

YOXLAMA SUALLARI

- Yaşadığınız yerde Qurban və Ramazan bayramları necə keçirilir?
- Nəyə görə müsəlmanlar Mekka və Mədine şəhərlərini müqəddəs yer hesab edirlər?



Məhəmməd peyğəmbərin qılıncları



Mədinədə Peyğəmbər məscidi



Quds şəhərində qədim məscid

HAZIRLIQ SUALLARI

- "Könüllü" və "məcburi" sözlərinin mənası nədir?
- Məktəbə getmək şagirdlər üçün məcburidir, yoxsa könüllü?
- Yol hərəkəti qaydalarına əməl etmək könüllüdür, yoxsa məcburi?



— Nənə, indi sənə kömək edərəm!



— Ad günün mübarək, Nigar!

BİLİRSƏNMİ!

Eskimoslar görüşən-də burunlarını bir-birinə toxundururlar.

Cəmiyyətin adətləri ilə yanaşı, yazılı qanunları da var. Adətlərdən fərqli olaraq bu qanunlara əməl etmək məcburidir. Onları pozmağa görə hətta cəzalar da müəyyən edilib.

Cəmiyyətin ən əsas yazılı qanunu konstitusiyadır. Konstitusiya — quruluş deməkdir. Bu qanunda ölkənin prezidentindən tutmuş adı vətəndaşına qədər hər kəsin həm hüquqları, həm də vəzifələri göstərilir.

Konstitusiyani ölkənin 18 yaşından yuxarı bütün əhalisi səsverme yolu ilə qəbul edir. Ona görə də bu qanunu heç kəs dəyişdirə bilməz. Konstitusiyaya nəsə əlavə və ya dəyişiklik etmək lazım gələrsə, bunun üçün yenidən bütün xalqın səsverməsi keçirilir.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul olunub. Ona görə də hər il bu günü Konstitusiya günü kimi bayram edirik. Konstitusiyamız dünyanın ən demokratik konstitusiyalarından biridir.

Konstitusiyada uşaqların hüquqlarına da geniş yer verilib. Bizim pulsuz təhsil almaq, müalicə olunmaq və istirahət etmək hüquqlarımız da onda qeyd olunub. Konstitusiyamız qarşısında vəzifələr də qoyur: yaxşı oxumaq, savadlı, sağlam və məsuliyyətli Azərbaycan vətəndaşı kimi yetişmək.

Hər bir ölkənin konstitusiyadan başqa, digər qanunları da var. Bu qanunların parlamentdə qəbul olunduğunu əvvəlki dərslərimizdə biliyik. Onlara əməl olunmasına isə başqa dövlət təşkilatları nəzarət edirlər. Məsələn, "Təhsil qanunu"nun tələblərinin yerinə yetirilməsinə Təhsil Nazirliyi rəhbərlik və nəzarət edir. "Yol hərəkəti qaydaları"na necə əməl olunmasına isə Dövlət Yol Polisi nəzarət edir. Əger kimse bu qaydaları pozursa, onu Yol Patrul Xidmeti işçiləri saxlayıb cəriməleyir və ya başqa cür cəzalandırırlar.

Qanunları bilmək və onlara əməl etmək lazımdır. Bu hamının borcudur. Qanunları yaxşı bilən və onlara düzgün əməl edən adamlar nə qədər çox olarsa, cəmiyyətimiz də bir o qədər sağlam olar və yaxşı inkişaf edər.

YOXLAMA SUALLARI

- Adətla qanun arasında hansı fərqlər var?
- Nəyə görə hər il 12 Noyabr gününü bayram edirik?
- Konstitusiyamız uşaqların qarşısına hansı vəzifələr qoyur?



AZƏRBAYCAN
RESPUBLİKASININ
KONSTITUSİYASI
TƏHSİL QANUNU



AZƏRBAYCAN
RESPUBLİKASININ
TƏHSİL QANUNU



"USAQ HÜQUQLARI
HAQQINDA"
AZƏRBAYCAN
RESPUBLİKASININ
QANUNU

YADDA SAXLA!

Ölkə konstitusiyasının qəbul olunması zamanı keçirilən ümumxalq səsverməsi referendum adlanır.

8 İNCƏSƏNƏT

HAZIRLIQ SUALLARI

- Adamlar nəyə görə teatrlara, konsertlərə, kitabxanalara ve müxtəlif sərgilərə gedirlər?
- Şagird mütləq etməsə, filmlərə baxmasa, musiqi dinleməsə, nə baş verər?



Akademik Milli
Teatri

BİLİRSƏNMİ!

İlk teatr qadın Yur-
nanistanda yaranıb. O-
zaman faciəvi rol oynan-
yan aktyorlar kədərlı,
komik rol oynayan ak-
tyorlar isə şən maska-
taxırıldılar. Teatr rəmzi
olan maskalar belə ya-
raniib.



İnsanları bir-birindən fərqləndirən şeylər çoxdur, amma onları birləşdirən şeylər də az deyil. Biz hər gün öz mahnımızla yanaşı, başqa xalqların mahnlarını da dinləyirik. Onların bir çoxunu sevir, əzber bilir, hətta özümüz də oxuyuruq. Az qala hər gün seyr etdiyimiz bəzi filmləri, teatr tamaşalarını, rəsm əsərlərini də buraya əlavə edə bilərik. Bunların hamısı bir yerdə incəsənət adlanır.

İnsanları birləşdirən şeylərdən biri də incəsənətdir. Biz yaşamaq, sağlam inkişaf etmək üçün hər gün qidalanırıq. Buna çox vaxt maddi qida deyirlər. Amma insanların mənəvi qida olan incəsənətə də ehtiyacı var.

Bəziləri ele başa düşür ki, asudə vaxtı boş başına keçirmək lazımdır. Bu, düzgün fikir deyil. Asudə vaxtdan öz intellektual səviyyəmizi yükseltmək üçün istifadə etməliyik. Əgər savadlı, hərtərəfli, mədəni insan kimi yetişmək istəyiriksə, musiqiyə qulaq asmalı, kitab oxumalı, teatr tamaşalarına və filmlərə baxmaliyiq.


İncəsənət əsərlərini yazıçılar, bestekarlar, rəssamlar və heykəltəraşlar yaradırlar. Belə əsərlərlə teatrlarda, sərgi salonlarında, muzeylərdə, rəsm qalereyalarında və kitabxanalarda tanış ola bilərik.

İncəsənətin hər bir növünün öz dili var. Musiqinin dili səsler, rəsm əsərlərinin dili isə rənglərdir. Rəqqas isə demək istədiklərini tamaşaçıya bədən hərəkətləri ilə çatdırır.

Yaratdığı incəsənət əsərlərinə görə bir çox insanların adları yaddaşlarda əbədi yaşayır. İraqından, dilindən və dinində asılı olmayaraq onları bütün mədəni insanlar sevirlər. Məsələn, Memar Əcəmi, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Səttar Behlulzadə, Tahir Salahov, Büləbül, Rəşid Behbudov və Qəmər Almaszadə kimi sənətkarlarımızın adları dünyanın hər tərəfində böyük hörmətlə çeki-lir.



Bakıda Füzulinin
heykəli



Rəssam Tahir Salahovun
"Abşeron qadınları" əsəri



Üzeyir Hacıbəyovun ev-
muzeyində ekspozisiya



"O olmasın, bu olsun"
kinofilmindən kadr

VOXLAMA SUALLARI

- İncəsənətin hansı növleri var?
- Ən çox sevdiyiniz film hansıdır? Həmin filmde size xoş gələn nədir?
- Sevdiyiniz müğənni hansıdır? Ona qulaq asanda əhvalinizdə hansı dəyişikliklər baş verir?



Dövlət Filarmoniyası



Ədəbiyyat Muzeyi



İncəsənət Muzeyi



Milli Kitabxana



"Nizami" kinoteatri

ÖZÜMÜZÜ YOXLAYAQ

Siyahiya diqqətlə baxın. Yaşadığınız ərazidə olan və olmayanları müvafiq xanalarda qeyd edin.


Adı	Var	Yox
Qala		
Qüllə		
Körpü		
Məscid		
Kilsə		
Sinaqoq		
Hamam		
Heykəl		
Büst		
Kitabxana		
Muzey		
Kinoteatr		
Teatr		
Klub		
Zavod		
Fabrik		
Sex		
Bazar		
Stadion		

Adı	Var	Yox
İdman zalı		
Park		
Dəniz		
Göl		
Çay		
Dağ		
Dərə		
Meşə		
Qoruq		
Biçənək		
Bulaq		
Şəlalə		
Kanal		
Arx		
Avtovağzalı		
Dəmiryol vağzalı		
Hava limanı		
Dəniz limanı		
Elektrik stansiyası		

ENERJİ



HƏRƏKƏT, İŞIQ, SƏS,
ELEKTRİK



1 İŞIQ, KÖLGƏ VƏ RƏNG

HAZIRLIQ SUALLARI

- Hansı işiq mənbələrini tanıyırsınız?
- Gök qurşağının hansı rəngləri var? Ona nə vaxt və haralarda rast gəlmisiniz?
- Pəncərələrin şüşədən düzəldilməsinin səbəbi nədir?



Yer kürəsində gecə
və gündüz

BİLİRSƏNMİ!

Gök qurşağı yerdən
yarımdaire, təyyarədən
isə dairə şəklində görür.
nur.




Həyat üçün lazım olan işığın və istiliyin mənbəyi Gənəşdir. Gecə və gündüzün yaranması da onunla bağlıdır. Yer öz oxu ətrafında firlandıqca günəş şüaları onun gah bu, gah da o biri tərəfinə düşür. İşiq düşən tərəflərdə gündüz, düşməyen tərəflərdə isə gecə olur.


Gənəş işığı həm də ətrafımızdakı varlıqları görməyə, onları rənglərinə görə fərqləndirməyə kömək edir. Hər hansı bir varlığı görmək üçün ondan gözümüzə işiq gəlməlidir. Gənəş, ulduzlar, fənər, lampa və ocaq özləri işiq mənbəyi olduğundan onları asanlıqla görürük. Öz işığı olmayan varlıqları görmək üçünsə digər varlıqların işığı lazım olur. Məsələn, Ayın öz işığı yoxdur. Onu yalnız günəş işığını güzgü kimi əks etdirdiyi üçün görə bilirik. Partanı, şkafı, dərs ləvazimatlarını, məktəbi, evləri də Gənəş və ya başqa işiq mənbələrinin hesabına görürük. İşiq lazımı qədər olduqda varlıqlar aydın, az olduqda isə pis görünür.

Gənəş işığı ağ görünür. Lakin alimlər sübut ediblər ki, o, müxtəlif rənglərin qarışığından ibarətdir. Bunu göy qurşağında asanlıqla müşahidə edirik. Yağışdan sonra göydəki su damcılarından keçən günəş şüaları müxtəlif rənglərə ayrılib göy qurşağı emələ getirir.


Bəzi varlıqlar, məsələn, şüše və su işığı yaxşı keçirir. Ona görə də onların kölgəsi olmur. Belə varlıqlara şəffaf varlıqlar deyirlər. Əksər varlıqlar isə işığı keçirmədiklərinə görə kölgəsi olur. Onların bəziləri işığı bütöv əks




Gök qurşağı belə
emələ galır.



Tam əks etdirir.



Yaşlı əks etdirir.



İşiqi udur.

YOXLAMA SUALLARI

- Hansı varlıqların kölgəsi olmur?
- Qarańlıqdə strati piş görmeyimizin səbəbi nədir?
- Laləni qırmızı, nərgizi sarı görmeyimizin səbəbi nədir?

YADDA SAXLA!

Dünyada işiqdan sil-
ratlı heç nə yoxdur.
Onun sürəti saniyada
300 000 km-dir.

2 SƏS VƏ ONUN YAYILMASI

HAZIRLIQ SUALLARI

- Hansı səs mənbələrini tanıyırsınız?
- Nəyin səsini çox sevirsiniz? Niya?
- "Tanış səs" dedikdə nə başa düşürsünüz?



Suda dalğanın yayılması



Səsin yayılması

BİLİRŞƏNMİ!

Hava olmadığına
göra Ayda səs yayılmış.
Ona görə də astro-
navitlər orada olarken
bir-biri ilə xüsusi ra-
diolar vasitəsilə danışırlar.

Biz heç hərfləri öyrənərkən səslərin necə yaranması barədə bəzi bilgiler əldə etmişdik. Öyrənmişdik ki, insanlar səsləri boğazlarında səs telləri vasitəsilə çıxarırlar.

Bəs səs necə yaranır?

İstənilən simli musiqi alətini götürüb simlərindən birinə toxunaq. Sim titrədikcə ətrafa səs yayılacaq. Onun titrəyişi dayandıqda səs kesiləcək. Biz varlıqları bir-birinə toxundurduqda, vurduqda titrəyiş emələ gelir. Deməli, titrəmə nəticəsində səs yaranıb, yayılır. Bu yayılma göl suyunu atılmış daşın yaratdığı dalğalara da bənzətmək olar. Ona görə də gözlə görünməyən bu titrəmə səs dalğaları adlanır.

Səs dalğaları qulağımızdakı səs pərdəsinə toxunub onu titrədir və biz həmin səsi eşidirik. Titrəmə nə qədər güclü olarsa, yayılan səs də bir o qədər uca olar. Məsələn, ağaçanad qanadlarını çox süratlı hərəkət etdirdiyindən ha-

vani daha sürətlə titrədir. Ona görə də ağaçanadın vızıltısını asanlıqla eşidə bilirik. Bal arısı isə qanadlarını yavaş hərəkət etdirdiyindən çox vaxt onun yaxınlıqda olduğunu belə hiss etmirik. Buradan aydın olur ki, hər bir varlıq başqalarından fərqli səs çıxarır. Biz onları səslərinə görə də fərqləndirə bilirik. Məsələn, iti, pişiyi, inayı, keçini, qoyunu və başqa heyvanları görmədən səslərinə görə tanıyırıq. Elecə də göydəki təyyarə ilə vertolyotun, sinif yoldaşlarımızın, qohum və qonşularımızın səslərini fərqləndiririk.

Ətrafımızda saysız-hesabsız səs mənbələri var. Onların bəzilərinin səsi həzin, mülayim və xoşdur. Biz suyun şırıltısına, yarpaqların xışlıtlısına, quşların civiltisine heyranlıqla qulaq asır, onlardan həzz alırıq. İldirim gurultusundan, traktorun turultısından, sindirici çəkicin səsindən isə qulağımızı tutmaqla qorunuruq. Çünkü uca və gurultulu səslər orqanizmimiz üçün olduqca təhlükəlidir. Belə səslər bəzən qulaq pərdəsinin deşilməsinə də səbəb ola bilir. Ona görə də gurultulu səslərdən qulaqlarımızı qapayıb, ağızımızı açmaqla xilas ola bilərik.

Səs dalğalarının havada sürəti 340 m/san-dir. Əlbəttə, bu, böyük sürətdir, lakin işığın sürətindən qat-qat kiçikdir. Ona görə də ildirim çaxarken biz əvvəlcə şimşek parıltısını görür, yalnız bir müddətdən sonra onun gurultusunu eşidirik.

YOXLAMA SUALLARI

- Səs necə yaranır?
- Hava olmasa, bir-birimizi eşidə bilərikmi?
- Nəyə görə əvvəlcə ildirimin parıltısını görür və bir müddət sonra onun gurultusunu eşidirik?



Maqnitofona gur səsli qulaq asmaq ziyanıdır!



— Bu səsdən qaćmaq lazımdır.

YADDA SAXLA!

Bəzən səs dalğaları başqa varlıqların, masalan, qayaların səthinə toxunaraq geri qayıdır. Buna aks-sada deyilir.

3 ENERJİ VƏ ENERJİ MƏNBƏLƏRİ

HAZIRLIQ SUALLARI

- “Enerji” dedikdə nə nəzərdə tutulur?
- “Enerjili adam” sözlerinin mənasını necə başa düşürsünüz?

İnsanın enerji
mənbəyi — qidalar

Günəş elektrik qurğusu



Su-elektrik stansiyası



İstilik-elektrik stansiyası



Külək elektrik qurğuları

Enerjilər müxtəlif cür olur: istilik enerjisi, hərəkət enerjisi, elektrik enerjisi. Təbiətdəki enerji mənbələri də müxtəlifdir. Onların en böyüklərindən biri Günsədir. O, daim yanaraq dünyamızı işıqlandırır və isidir. İşiq və istilik olmasa, yer üzündə heç bir canlı yaşaya bilməz. Deməli, istifadə etdiyimiz qidalarnın əmələ gəlməsində də əsas rolu günəş enerjisi oynayır.

Günəş enerjisindən həm də elektrik enerjisi almaq üçün istifadə olunur. İndi hər yerdə günəş enerjisi ilə işleyən saatlara, kalkulyatorlara və başqa cihazlara rast gelmək olur. Artıq bu enerji ilə işleyən avtomobillər də yaradılıb.

Təbiətdə başqa enerji mənbələri da var. Külek və axan sular da enerji mənbəyidir. Külek enerjisi yel dəyirmənlərini və yelkenli qayıqları hərəkətə gətirir. Xüsusi qurğular vasitəsilə külekden elektrik enerjisi alınır. Axar suların enerjisini isə su-elektrik stansiyalarının köməyi ilə elektrik enerjisinə çevirirlər.

Bunlarla yanaşı, təbiətdə elə maddələr də var ki, onlardan da enerji almaq olur. Hər yerdə enerji daşıyıcısı adlanan bu maddələr neft, yanar qaz, daş kömür və torfdur. Ağacların oduncağı da enerji mənbəyi hesab olunur. Onları yandırıdığda istilik enerjisi alınır.

Ölkəmiz enerji mənbələri ilə zəngindir. Xəzər dənizindəki neft və qaz yataqları bütün dünyada tanınır. Burada çıxarılan neft və qaz kəmərlər vasitəsilə başqa ölkələrə göndərilir. İndi biz neft və yanar qazla yanaşı, Kür və Araz çaylarından da enerji mənbəyi kimi istifadə edirik. Tezliklə paytaxtimızın ətrafında giyəş və külək enerjisindən elektrik enerjisi almaq üçün stansiyalar qurulacaq.

YOXLAMA SUALLARI

- İnsan gördüyü işlər üçün sarf etdiyi enerjini haradan alır?
- Tanıdığınız enerji mənbələrindən en böyükü hansıdır? Niye belə hesab edirsiniz?



Ağac oduncağı



Daş kömür



Neft



Yanar qaz

BİLİRSENMİ?

Enerji yunanca “iş” və ya “faaliyyət” deməkdir.

4 HƏRƏKƏT

HAZIRLIQ SUALLARI

- “Hərəkət” sözünün mənasını necə başa düşürsünüz?
- Ətrafınızdakı varlıqlardan hansılar hərəkətli, hansılar hərəkətsizdir?



Qaçan at



At qoşulmuş araba

Hərəkət varlığın məkanını dəyişməsidir. Yəni varlıq öz yerini dəyişirsa, deməli, hərəkət edir.

Ətrafımızdakı varlıqların bəzilərinin hərəkətli, bəzilərininsə hərəkətsiz olduğunu müşahidə edirik. Yeriyən insan, uçan quş, qaçan at və sürünen ilan hərəkətdə olan varlıqlardır. Sınıfdəki stol, parta, stul, məktəbli çantası, həyatdəki daş, kötük və at arabası isə hərəkətsiz varlıqlardır.

Varlığın hərəkət etməsinə müəyyən enerji sərf olunmalıdır.



Yuxarıda hərəkətsiz adlandırdığımız məktəbli çantası özü yerini dayışa bilmir. Ona görə də çantanı hərəkətə getirmək üçün enerji sərf etmək lazımlı gəlir. Biz onu qaldırmaqla yuxarıya doğru (1), dartmaqla özümüzə doğru (2) və yaxud itələməklə geriye doğru (3) hərəkət etdiyə bilərik.

At arabasını hərəkət etdirmək üçünsə ona at qoşmaq, yəni atın enerjisindən istifadə etmək lazımlı gəlir.

Avtomobil, qatar, gəmi və teyyarə kimi nəqliyyat vasitələrinin hərəkətə gəlməsi üçün də enerji sərf olunur. Həmin enerjini onlar benzin və dizel yanacağı, həmçinin elektrik enerjisi ilə işləyən mühərriklərindən alırlar.

Varlıqlar müxtəlif olduğu kimi, onların hərəkətə gətirilməsinə sərf olunan enerjinin miqdarı da müxtəlif olur. Məsələn, su ilə dolu vedrəni qaldırmaq üçün daha çox enerji lazımlı gəlir, nəinki boş vedrəni. Eləcə də partanı itələməyə sərf olunan enerji məktəbli çantasını itələməyə sərf olunan enerjidən daha çox olmalıdır.

Hərəkətə gətirilən varlıqların sürətləri arasında da fərq olur. Onların başlangıç sürətləri hərəkətlərinə sərf olunan enerjidən asılıdır. Əgər biz yərə qoyulmuş futbol topuna zəif zərbə endirsək, o, yavaş hərəkət edəcək. Əgər zərbəmiz güclü olsa, yəni daha çox enerji sərf etsək, topun sürəti iti olacaq.

Sürdüyüümüz velosipedin sürətini artırmaq istədikdə onun çarxını daha tez-tez fırladırıq. Bu o deməkdir ki, velosipedin sürətini artırmaq üçün daha çox enerji sərf edirik.

VOXLAMA SUALLARI

- Varlığın hərəkətli və ya hərəkətsiz olduğunu necə müəyyən etmək olar?
- Hərəkətsiz varlıqları necə hərəkət etdirmək olar?
- Mühərriklə işləyən varlıqlar nəyin sayəsində hərəkət edirler?



İnsan hərəkət etdirir.



Mühərrik hərəkət etdirir.



Topun sürəti zərbənin gücündən asılıdır.

YADDA SAXLA!

Her hansı varlıq yerini dayışıbsa, deməli, enerji sərf olunub.



Fener



Televizor



Kompyuter

5 ELEKTRİK YÜKLƏRİ VƏ ELEKTRİK DÖVRƏSİ

HAZIRLIQ SUALLARI

- Elektrik enerjisinin insan üçün əhəmiyyəti nədir?
- Evdə elektrik enerjisi olmazanda nə baş verir? Bəs bütün ölkədə elektrik energisi olmasa, nə baş verir?


Elektrik enerjisi təzə keşf olunanda ondan ancaq evləri, küçələri və həyat-bacanı işıqlandırmaq üçün istifadə edirdilər. İndi isə insanların həyatını elektriksiz təsəvvür etmek mümkün deyil. Elektrik enerjisi hər bir işdə adamların köməyinə gəlir. Radio, televizor, telefon, kompyuter, tozsoran, soyuducu, lift, avtomobil, təyyarə, qatar, bir sözə, az qala hər şey elektrik enerjisi ilə işləyir. Elektrik olmasa, zavodlar, fabriklər, mədənlər dayanar, heç nə istehsal olunmaz.

Bəs elektrik nədir? "Elektrik" yunan sözü olub, mənası kəhrəba deməkdir. Hələ qədim zamanlarda insanlar kəhrəba çubuğu yun parçaya sürtəndə onun bəzi xırda şeyləri özünə çekdiyini müşahidə etmişdilər. Belə bir təcrübəni kauçukdan düzəldilmiş saç darağının, yaxud yazı yazdığınıqız qələmin köməyi ilə də apara bilerik. Kağız parçasını xırda hissəciklərə bölüb partanın üstüne tökək. Qələmi onlara yaxınlaşdırırsaq, heç bir dəyişiklik müşahidə etməyəcəyik. Saçımıza sürtüb kağız qırıntılarına yaxınlaşdırıldığda onları özünə çekəcək. Bu onu göstərir ki, qələm elektriklənib. Yəni elektriklə yüklenib.




Elektrik yükleri mənfi (-) və müsbət (+) olur. Eyni işaretli yükler bir-birini itəleyir, müxtəlif işaretli yükler isə bir-birini çəkir. Təcrübədə istifadə etdiyimiz qələm də mənfi yükləndiyinə görə müsbət yüklü kağız parçalarını özünə çəkdi.

Elektrik cihazlarının işləməsi üçün hər iki yükün olması lazımdır. Ona görə də biz əl fənərində, divar saatlarında və başqa cihazlarda işlətdiyimiz bütün batareyaların üzərində həm mənfi, həm də müsbət işaretlərini görürük. Bu onu göstərir ki, elektrik enerjisi mənbəyindən həm mənfi, həm də müsbət yükler çıxır. Naqillər vasitəsilə batareyanın çıxıntılarını lampaya qoşsaq, o yanacaq. Lampanı lazım olanda yandırıb-söndürmək üçün elektrik açarından istifadə edirik. Elektrik mənbəyi, elektrik lampaşı, elektrik açarı və naqillər aşağıdakı şəkildəki kimi qoşulduğda elektrik dövrəsi yaranır.



Elektrik dövrəsi açıqdır, lampa yanmır.




Elektrik dövrəsi qapalıdır, lampa yanır.


Açar açılanda dövrə açılır və lampa sönür. Açıq bağlandıqda isə dövrə qapanır və lampa yanır. Dövrə qapalı olduqda elektrik yükleri naqillərdə hərəket etməyə başlayır. Ən sadə elektrik dövrəsindən əl fənərində istifadə olunur.

YOXLAMA SUALLARI

- Saçə sürültükdən sonra qələmin kağız qırıntılarını özünə çəkməsinin səbəbi nədir?
- Elektrik dövrəsini necə qurmaq olar?



Eyni işaretli yüklerla yüklenmiş cisimlər bir-birini itəyir.



Müxtəlif işaretli yüklerle yüklenmiş cisimlər bir-birini çəkir.

BİLİRŞƏNMİ


Metallar elektrik yüklerini yaxşı keçirdiyinə görə onlara keçiricilər deyirlər. Bəzi materiallar, masələn, plastik maddə və rezin isə elektriği keçirmir. Ona görə də elektrik cərayanından qorunmaq üçün metal naqillərin üzərinə plastik örtük çəkirlər.



6 ELEKTRİK ENERJİSİNƏ QƏNAƏT EDƏK, ONUNLA EHTİYATLI DAVRANAQ

HAZIRLIQ SUALLARI

- Qənaət nədir? Biz nelərə qənaət etməliyik?
- Elektrik enerjisinin tehlükəsi barədə nə bilirsiniz?
- Hansı halda insanı elektrik cərəyanı vura bilər?




Lazımsız yərə sərf
edilən elektrik
enerjisine görə də
pul ödənilir.

Ölkəmiz enerji ehtiyatları ilə zəngindir, lakin bu o demək deyil ki həmin ehtiyatlar heç vaxt tükənməyəcək. Enerji bu gün bizə lazım olduğu kimi, sabah da gələcək nəsillərə lazım olacaq. Ona görə də elektrik enerjisine qənaət etməliyik.

Əgər biz heç bir ehtiyac olmadan bütün otaqlarda və həyət-bacada işıqları yandırırsaq, bu, israfçılıqdır. Televizor, radio, soyuducu, qızdırıcı və elektrik cihazları lüzumsuz yərə işləyirsa, bu da israfçılıqdır.

Elektrik enerjisine qənaət etsek, həm ölkəmizin ehtiyatlarına, həm də ailəmizin bütçəsinə qənaət etmiş olarıq. Axı lazımlı və lazımsız yərə işlətdiyimiz bütün elektrik enerjisine görə hər ayın sonunda pul ödəməliyik.

Ötən dövrlərimizdə elektrik enerjisinin insanlar üçün nə qədər əhəmiyyətli olduğunu öyrəndik. Unutmaq olmaz ki, her bir işdə köməyimizə gələn bu enerji bəzən tehlükəli olur. Elektrik cihazları, naqillər, elektrik açarı ilə düzgün davranışında o nəinki insanın sağlamlığı, hətta həyatı üçün çox ciddi tehlükə tövədir. Adı bir diqqətsizlik üzündən elektrik böyük yanğınlara, evlərin, binaların, maşınların yanın külə dönəməsinə səbəb olur. Ona görə də elektrik cihazlarını işlədərkən, onlara toxunarkən çox diqqətli olmalı və bəzi qaydalara emal etməliyik.



1. Üstü açıq naqillərə toxunmaq olmaz!
2. Üstü açıq qızdırıcıclara əllə, metal əşyalarla və yaş çubuqla toxunmaq olmaz! (4)
3. Yaş əllə elektrik açarına və elektrik rozetkasına toxunmaq olmaz! (1, 2)
4. İşləyən elektrik cihazını naqilindən tutub dartmaqla rozetkadan ayırməq olmaz! (3)
5. Yanan lampaya el vursanız, o partlaya və ya əlinizi yandırıbilər!
6. Liftdəki düymələrlə oynasanız, o, xarab əla bilər. Nəticədə liftin içərisində qala bilərsiniz.
7. Çöldə elektrik məftillərinin altında, elektrik direklerinin yanında oynamaməq olmaz!
8. Sınıb yərə düşən və ya direkdən asılı qalan naqillərə nəinki toxunmaq, hətta yaxın getmək olmaz!

YOXLAMA SUALLARI

- Sizcə, elektrik enerjisi nə zaman insanlar üçün tehlükəli olur?
- Yanan stolüstü lampaya toxunmaq nə üçün qorxuludur?



Elektrik
açarı



Elektrik
rozetkəsi



Elektrik
çəngəli



Naqıl




Vintaçanlar



Kəlbatın

ÖZÜMÜZÜ YOXLAYAQ

Şəkillərə diqqətlə baxın. Lampanın yanması mümkün olan şəkillərin altındakı dairəni işarələyin və qərarınızı izah edin.



İQTİSADIYYAT



İSTEHSAL, İSTEHLAK,
BÜDCƏ, VERGİ, SIĞORTA




1 TƏLƏBAT VƏ İQTİSADIYYAT

HAZIRLIQ SUALLARI

- İnsanların hansı tələbatları var? Sizcə, onların en zəruriləri hansılardır?
- İnsanlar hansı tələbatlarını birbaşa təbiətin hesabına ödəyirlər? Bəs iqtisadiyyatın hesabına ödənən tələbatlar hansılardır?



Çay plantasiyası



Paltar fabriki



Avtomobil zavodu

dirmək üçün binalar lazımdır. Bunlara isə kapital deyirlər. Kapital sahibləri daha çox və daha keyfiyyətli mal istehsal etmək üçün öz avadanlıqlarını daim təzələyir və sayılarını artırırlar.

Xammalın və kapitalın olması hələ malın hazır olması demək deyil. Bunun üçün üçüncü vacib şey əməkdir. Yəni bu işi bilən işçi xammalı götürüb avadanlıqlarda insanlara lazım olan malları hazırlayırlar.

Adətən, insanlar həyətdə ocaq qalayıb, yemək hazırlayarkən qazanı üçayaqlının üstündə qoyurlar. Üçayaqlının ayaqlarından biri olmasa, qazan ocağın üstündə dayana bilməz.


Iqtisadiyyat da üç "ayaq" üstündə dayanır: xammal, kapital və əmək. Buna "iqtisadiyyat üçayaqlısı" da deyirlər. Onlardan hər hansı biri olmasa, iqtisadiyyat fəaliyyət göstərə bilməz.



Tikinti



Xidmət sahəsi



Kapital
İQTİSADIYYAT ÜÇAYAQLISI



YOXLAMA SUALLARI

- Malların istehsalı üçün neler lazım olur?
- Yaşadığınız ərazidə hansı xammal növləri var? Onlardan necə istifadə olunur?
- Ev tikintisində hansı xammallardan istifadə olunur? Onları haradan alırlar?



Təhsil



Səhiyyə



Təqəüdçülər



Ordu



Idman

2 BÜDÇƏ NƏDİR?

Bəzən istədiyiniz şəyərin hamisini almağınə görə valideynlərinizdən inciyirsiniz. Onlar bunu xasislikdən deyil, büdcədən kənarə çıxmamaq üçün edirlər. Ona görə da bəzən hallarda onlardan inciməyin.



Niya mənə qızıl
sırğa almırsınız?

YADDA SAXLA!

Qazanılan, əldə olunan pullar gəlirlər, sərf olunan pullar isə xərclər adlanır.

- Ailenizdə işləyən və pul qazananlar kimlərdir? Bəzət təqaüd alanlar?
- Ailenizin daha hansı gəlirləri olur?
- Ailenizdə pulları nəyə xərcləyirlər?

HAZIRLIQ SUALLARI



Hər bir ailənin qida, paltara, ayaqqabıya, işığa, qaza, suya, ev əşyalarına, kitaba və bir çox başqa şəylərə ehtiyacı var. Bu ehtiyacı ödəmək üçün xeyli pul xərclənməlidir. Həmin xərclər ailənin gəlirləri hesabına ödənir.

Gəlin bu gəlirlərin mənbəyini araşdırıraq. Məsələn, kənddə yaşayan ata, ana, nənə və iki uşaqtan ibarət ailənin aylıq pul gəliri bəzələ bilər:

atanın maaşı	- 200 manat
anın maaşı	- 60 manat
nənanın fəqaiədi	- 40 manat
meyvə, təravəz və ya ev heyvanlarının satılmasından əldə olunan pul	- 250 manat
Ümumi gəlir:	- 550 manat

Bəzən hesab edək ki, ailə özünün 550 manat olan aylıq gəlirini aşağıdakı kimi xərcləyir:

erzaq almağa	- 200 manat
paltar və ayaqqabı almağa	- 200 manat
ışq, su və qaz pulu	- 20 manat
avtomobile benzİN almağa	- 30 manat
Ümumi xərclər:	- 450 manat

Deməli, ailə 550 manat aylıq gəlirinin 450 manatını xərclədikdən sonra 100 manat artdıq pul qalır. Bu pul isə başqa şəyər almaq üçün saxlanılır. Beləliklə, ailə öz təsərrüfatını düzgün aparmaq üçün gəlirlərin və xərclərin planını qurur. Bu plan ailə bütçəsidir. Adətən ailələr öz bütçələrini bir ay üçün planlaşdırırlar. Bu plan elə qurulmalıdır ki, xərclər heç vaxt ailənin gəlirlərindən çox olmasın. Bezə olmasa ailə borca düşə, çətinliklərlə üzləşə bilər.

Dövlətin də bütçəsi olur. Dövlət bütçəsi onun illik gəlirlərinin və xərclərinin ümumi planıdır. Ailə bütçəsindən fərqli olaraq bu bütçə bir il üçün nəzərdə tutulur. Dövlət bütçəsini parlament və dövlət başçısı təsdiq edir. Onun gəlirlərinin əsas hissəsi vətəndaşlardan və müəssisələrdən alınan vergilərdən ibarətdir. Xaricə göndərilən və xaricdən gələn malala görə alınan vergilər də bütçəyə yığılır.

Dövlət bütçəsi ilk növbədə təhsilə — məktəb tikintisine, müəllimlərin maaşına, şagirdlərə dərslik alınmasına xərclənir. Səhiyyə, elm, mədəniyyət və idmanın inkişafına da xeyli vəsait ayrıılır. Ölkənin, vətəndaşların təhlükəsizliyini qoruyan ordunun və polisin saxlanması, dövlət qulluqçularının maaşları da bütçənin hesabınadır. Büdcədən təqəüdçülərə, əlliillərə, kimsəsiz uşaqlara və təbiətin qorunmasına da çoxlu vəsait xərclənir.

YOXLAMA SUALLARI

- Ailə bütçəsi nədir? Bəzət dövlət bütçəsi?
- Dövlət bütçəsindən bizim üçün ayrılan pul nəyə xərclənir?
- Dövlət bütçəsinin xərclərindən ən vacib hansıdır?


3 İSTEHLAK

HAZIRLIQ SUALLARI

- Gündəlik ehtiyaclarınızı ödəmək üçün istifadə etdiyiniz en vacib şeylər hansılardır?
- Satın alacağınız malın keyfiyyətini necə öyrənirsiniz?
- Aldığınız mal zay çıxdıqda nə edirsiniz?



Qab üzərində
mahsulun istehsal və
son istifadə tarixi



Şirniyyat səxi

İnsanlar öz tələbatlarını ödəmək üçün cürbəcür mallardan istifadə edirlər. Bu malları almaq üçün marketlərə, univermaqlara, mağazalara, bazarlara gedir, köşklərə müraciət edirlər. Həmin ticarət yerlərində müxtəlif çeşidli, saysız-hesabsız mallar olduğunu müşahidə etmişik. Bu malların zavod, fabrik və sexlərdə, bağ, bostan və dirriklərdə istehsal olunduğunu da bilirik.

İstehsal etmək hər hansı bir malı hazırlayıb və ya becərib satışa çıxarmaqdır. Satışa çıxarılan malları hazırlayanlara istehsalçı deyilir. Onları alıb öz ehtiyacları üçün istifadə edənlər isə istehlakçılardır.

Bir istehlakçı kimi bizim bilmeli olduğumuz bəzi qaydalar var. Büdcəmizə diqqət yetirməliyik. Hər şeydən əvvəl, ticarət mərkəzlərinə getməzdən qabaq alacağımız şeyləri vacibliyinə görə sıralamalıyıq. Əvvəlcə en vacib malları, sonra isə başqa şeyləri almalıyıq. Alacağımız malların qiyməti xərcləyəcəyimiz puldan çox olmamalıdır.

Yadda saxlamalıyıq ki, hər bir kəs qazandığı qədər xərclə-

yə bilər. Bundan artıq xərcləmək borca düşmək, sixıntı keçirməkdir.

Hər hansı malı alarkən onu diqqətə nəzərdən keçirməli, keyfiyyətinə, xarab olub-olmamasına fikir verməliyik. Alacağımız qida mallarının üzərində onun istehsal olunma və son istifadə tarixi göstərilir. İstifadə müddəti ötmüş qida məhsullarını işlətmək olmaz. Belə mallar sağlamlılığımız üçün ciddi təhlükə yarada bilər.

Satışdakı bir çox malların üzərində keyfiyyət nişanları olur. Bəzi mallar isə zəmanət müddəti ilə satılır. Yeni aldığımız hər hansı bir mal zəmanət müddətində bizdən asılı olmayan səbəblərdən sıradan çıxarsa, onu qaytara, dəyişdirə və ya satanın hesabına təmir etdirə bilərik. Ona görə də mal alarkən onun keyfiyyət nişanına fikir vermək, zəmanət sənədini götürüb saxlamaq lazımdır.

Eyni malın qiyməti müxtəlif satış yerlərində fərqli ola bilir. Büdcəmizə qənaət etmək üçün həmin malı daha ucuz olduğu yerdən almaga çalışmalıdır.

İstehsalçılar öz mallarını tanıtdırmaq üçün, adətən, radio, televiziya, qəzet, jurnal və başqa vasitələrlə onu reklam edirlər. Bu reklamlarda bəzən haqsız qazanc əldə etmə niyyəti də olur. Ona görə də hər reklama aldanmamalıyıq.

Aldığımız keyfiyyətsiz və xarab mallarla bağlı şikayətlərimiz satıcılar tərəfindən qəbul olunmursa, istehlakçıların hüquqlarını qoruyan təşkilatlara müraciət edə bilərik. Onlar hüquqlarımızı qorumaqda bizə kömək edərlər.

YOXLAMA SUALLARI

- Alacağımız malları vacibliyinə görə sıralamasaq, na baş verə bilər?
- Malın üzərində son istifadə tarixinin göstərilməsinin əhəmiyyəti nədir?
- Malın zəmanət sənədini naya görə saxlamalıyıq?



— Bu da sənə məktəbi forması!



— Hə, azca uzundur.
İndi dəyişərem.



— Hansı daha
keyfiyyətlidir?

YADDA SAXLA!

Mal alarkən kassadan ödəmiş pulun çekini götürmək lazımdır. Malı qaytarmalı olsan, satıcı səndan həmin çeki tələb edəcək.

4 VERGİ

HAZIRLIQ SUALLARI

- "Dama-dama göl olar" sözlerinin mənasını necə başa düşürsünüz?
- Sizcə, insanın öz Vətəni qarşısında hansı vəzifələri var?

VƏTƏNƏ SEVGİ –
DÖVLƏTƏ VERGİ!

Qədim zamanlarda cəsur bir padşah varmış. O öz vezir-vəkilini, saray qulluqçularını və əsgərlərini qonşu ölkələrdən müharibə yolu ilə əldə etdiyi qənimatla saxlayırmış. Vaxt keçir, padşah qocalır, daha müharibə eləməyə, qənimat gətirməyə gücü çatır, xəzinəsi boşalır. Qulluqçular və əsgərlər isə yemək, geyinmək tələb edirlər. Padşah vezirlərini yanına çağırıb deyir:

— Xəzinə bomboş, əsgərlər acdır. Nə edək?

Vəzirlərdən biri söz alır:

— Padşah sağ olsun, icazə verin bazardakı tacirlərdən, şəhərdəki ustalardan, otlaqlarıımızdakı sürürlərin sahiblərindən, torpağımızdan gəlib-keçən karvanlardan pul yiğaq.

Padşah təccübələ vezirə baxır:

— Nəyə görə? Beyəm onların atamızə borcları var?

Vəzir özünü itirmir:

— Padşah sağ olsun, albəttə, var. Əsgərlər olmasa, o tacirləri, ustaları, karvanları, sürürləri kim qoruyar? Ona görə də zehmet çekib öz qazançlarının bir hissəsini xəzinəyə versinlər. Biz də həmin pulla əsgərləri yedirib-geyindirək. Yolları və körpülləri təmir edək.



Vəzirin sözü padşahın ağlına batır:

— Bəs onda pulu nə adla yiğaq?

Vəzir deyir:

— Padşah sağ olsun, onun adını vergi qoymaq. Ticaret vergisi, otlaq vergisi, torpaqbası vergisi...

Padşah razılaşır və o gündən də ölkədə vergi yiğilir.

Ötən dərsimizdə dövlət büdcəsinin hara xərcləndiyi barədə bilgilər aldıq. Onu da öyrəndik ki, büdcə vergilər hesabına yaranır. Ölkəmizdə müxtəlif vergilər yiğilir. İşleyən hər bir şəxs öz maaşından və əlavə qazancından vergi ödəyir. Zavodlar, fabriklər, şirkətlər və firmalar da gəlirlərinin bir hissəsini vergi kimi büdcəyə verir. Buraya ticarət məntəqələrindən, nəqliyyat vasitələri sahiblərindən toplanan vergilər də daxil olur.

Dövlət büdcəsinə toplanan vergilər bununla bitmir. Xaricə göndərilən və xaricdən gətirilən mallara görə də vergi alınır. Dövlətin öz müəssisələrinin gəlirləri hesabına da xeyli vəsait yiğilir. Dövlətimizə məxsus neft şirkətinin və neftayırma zavodlarının büdcəmizə verdiyi vəsait daha çoxdur.

Verginin düzgün və vaxtında yiğilması üçün qanunlar da qəbul olunub. Bu qanunlara əməl etmək bütün vətəndaşların borcudur. Axı vergilər vaxtında ödənməsə, müəllimlər, həkimlər, alımlar maaşlarını, tələbələr və qocalar təqaüdlərini ala bilməzlər.

Vergini düzgün və vaxtında ödəmeyənlər üçün qanunlarda böyük cərimələr və başqa cəzalar nəzərdə tutulub. Vergilərin toplanması işinə vergi müfəttişləri nəzarət edirlər.

YOXLAMA SUALLARI

- Dövlət büdcəsinə vəsaitlər haradan və kimlərdən yiğilir?
- Aile üzvlərinizdən kimlər vergi verir?
- Vergilər vaxtında yiğilmasa, nə baş verər?



Vergilər Nazirliyinin
emblemi




Vergi müfəttişi

5 SIGORTA

HAZIRLIQ SUALLARI

- Yaşadığınız yerde təbii fəlakət nəticəsində kiminse mülküne ziyan dəyibmi? Bu ziyan necə aradan qaldırılıb?
- Sizcə, insanlar kiməsə dəymış ziyanın aradan qaldırılması üçün nə etməlidirlər?

— Leysan nə vaxt
kəsəcək?

Səhər tezdən başlayan leysan ara vermirdi. Dünən səsi güclə eşidilən Şin çayının gurultusu indi qulaq batırırdı. Onun dağlardan yuyub getirdiyi iri-iri daşlar kükrəyən suyun içərisində bir-birinə çırplılr, şaqqlıdayıb ovxalanırdı. Bayaqtan aynabənddən yağışa və sahillərinə sığmayan çaya tamaşa eləyən Orxan birdən qonşuluqdakı ikimərtəbəli evin bir tərəfinin uçduğunu gördü. Tez geri dönüb qışkırdı:

— Baba, qonşu ev uçdu!

İçəridəkilar aynabəndə çıxıb təessüflə uçan eve baxdılar. Orxanın babası Əli kişi böyük nəvəsi Kamrana:

— Bala, qac qonşulara xəbər ver! Mən də oraya gedirəm. Birdən Nadir kişi içəridə qalmış olar. Tek adamdır, onu xilas etmək lazımdır.

Bir azdan yağışdan İsləmib suları süzülen qonşular Nadir kişini evə gətirdilər. Qocanın rəngi dumag olmuşdu. Əlləri, dodaqları titrəyirdi. Güclə eşidilən xırıltılı səslə:

— İndi mən kimin evində qalaçağam? Evim uçdu, yuvam dağıldı...

Bayaqtan başı Əli kişi ilə nəyisə müzakirə etməyə qarışmış qalstuklu adam bu sözleri eşidib əlini Nadir kişinin ciyinə qoydu:

— Nadir əmi, sən nə danışırsan, evini bələdiyyənin hesabına sığorta elətdirmişəm. Sən öz evində qalacaqsan! Günü sabah sığorta gəlib evin pulunu ödəyəcək. Sağlıq olsun, ikicə həftəyə hər şey düzələcək. Sənə yaraşıqlı ev tikdirəcəyik. Ürəyini buz kimi saxla!

Eve toplaşanlar da, Nadir kişi də təccüb-qarışq sevincə onun üzünə baxdılar. Əli kişi əlini onun kürəyinə vurdur:

— Ay sənin balaların sağ olsun, bələdiyət... Nə yaxşı iş görmüsən!

Hamının çöhrəsi güldü. Yağış da, Nadir kişinin uçmuş divarı da, küçələrdən üzüsağı axan sel-su da yaddan çıxdı. Süfrəyə çay gəldi...

Qonaqlar dağlışan kimi Orxan Nadir kişi ilə səhbət edən babasından soruşdu:

— Baba, Sığorta əmi kimdir? Yağışın uçurrediğə evin pulunu niyə o verməlidir?

— Bala, sığorta təkcə yağışın yox, küləyin, zəlzelənin uçurduqlarının da pulunu verir. Hələ bu harasıdır, o, evin içindəkilərin, xarab olmuş avtomobilin, batmış təsərrüfatın, dolu vurmuş meyvə ağacılarının pulunu da ödəyir.

— Bəs Sığorta bir belə pulu haradan alır?

— Bala, sığorta adam deyil ki... O, insanların dar gündə bir-birinə yardım üçün düşünnüb yaratdıqları bir qurumdur. Adamlar ora pul qoyub evlərini, mülklərini, hətta özlərini sığorta elətdirirlər. Bədbəxt hadisə baş verəndə sığorta idarəsi həmin pulla sığortası olanların ziyanını ödəyir. Onlar da heç nə olmamış kimi işlərinə rahat davam edirlər.

YOXLAMA SUALLARI

- "Sığorta" dedikdə nə başa düşürsünüz?
- Əger allonızda sığorta məsəlesi sizə həvələ olunsayıdı, ilk növbədə, nələri sığorta etdirərdiniz?



Təbii fəlakətin vurduğu ziyanı



Qaz partlayışı və yanğın notcasında dəymış ziyanı




Avtomobil qazasında dəymış ziyanı



Bədbəxt hadisə zamanı alınmış xəsarətin ziyanını

ÖZÜMÜZÜ YOXLAYAQ

Şəkələ diqqətlə baxın. Bu vəziyyətdə siz nəcə hərəkət edərdiniz?
Fikrinizi əsaslandırın.



TEST ÇALIŞMALARI

1. Həmimiz hansı sözle bitir?
A) Vətən B) Azərbaycan C) Bayraq D) Yaşə

2. Gerbimizdə hansı ağacın yarpağının rəsmi var?
A) Çinarın B) Söyüdüñ
C) Almanın D) Palidin

3. Sağollaşarken aşağıdakı ifadələrdən hansını işlətmək olmaz?
A) Gecəniz xeyrə qalsın! B) Galən görüşlərədək!
C) Hər vaxtınız xeyir! D) Salamat qalın!

4. Şəkildə gördüyünüz abidə hansı şəhərdə yerləşir?
A) Mingəçevirdə
B) Sumqayıtda
C) Bakıda
D) Gəncədə



5. Gök qurşağının neçə rəngi var?
A) 5 B) 6 C) 7 D) 8

6. Nəslü kəsilməkdə olan bitki və heyvanların şəkilləri və adlarının salındığı kitabı aşağıdakılardan hansıdır?
A) Ensiklopediya B) Qırmızı kitab C) Həyat bilgisi D) Heyvanlar ələmi

7. Aşağıdakılardan hansına «qara qızıl» deyirlər?
A) Damira B) Kömüre C) Neftə D) Torpağa

8. Aşağıdakı çayların en böyükü hansıdır?
A) Kür B) Araz C) Samur D) Qanıq

9. Azərbaycanın ikinci böyük şəhərinin adı nədir?
A) Gəncə B) Sumqayıt
C) Şəki D) Naxçıvan

10. Üzünüz gündoğana baxanda sol tərəfiniz hansı cəhəti göstərir?

- A) Şərq B) Qərb C) Şimal D) Cənub

11. Oktyabr ayı hansı fəslə aiddir?

- A) Yaz B) Yay C) Payız D) Qış



12. Şəkildə gördüğünüz xalq qəhrəmanının adı nədir?


- A) Koroğlu B) Babək
C) Cavanşir D) Cavad xan

13. Aşağıdakılardan hansı planet deyil?

- A) Yer B) Ay C) Yupiter D) Mars



14. Şəkildə gördüklerinizdən hansı su neqliyyatıdır?



15. Aşağıdakı heyvanlardan hansı Azərbaycanda yaşamır?

- A) Zürafe B) Tülkü C) Sincab D) Dağkeçisi




16. Hansı heyvana «səhra gəmisi» deyirlər?

- A) Filə B) Ulağa C) Ata D) Dəvəyə



17. Şəkildə gördüklerinizdən hansı palidin yarpağıdır?



18. Ağaclardan hansı iynəyarpaqlıdır?


- A) Akasiya B) Küknar C) Söyüd D) Nar



19. Bedən əzələlərini möhkəmləndirmək üçün nə etmək lazımdır?

- A) Çox yemək
C) Çox yatmaq B) Futbola baxmaq
D) İdmanla məşğul olmaq

20. Aşağıdakılardan hansı Yerin modeli deyil?



21. Aşağıdakılardan hansı yırtıcı quşdur?

- A) Bülbül B) Qartal C) Sərçə D) Qaranquş

22. Üfögün cəhətlərini hansı cihazla təyin edirlər?

- A) Kompas B) Termometr C) Tərəzi D) Qum saatı

23. Şəkildəki uşaqlardan hansı mongoloid irqinə aiddir?



24. Aşağıdakılardan hansı iyibilmə organıdır?

- A) Burun B) Göz C) Dil D) Qulaq

25. Aşağıdakı heyvanlardan hansı sürünenidir?

- A) Qurbağa B) Tülkü C) İlən D) Balıq

26. Aşağıdakılardan hansı materikdir?

- A) Avrasiya B) Avropa C) Asiya D) Amerika

27. Dünyada on ağır canlı aşağıdakılardan hansıdır?

- A) Fil B) Camış C) Ayı D) Gök balina

28. Aşağıdakı dövlətlərdən hansı Azərbaycanla həmsərhəd deyil?

- A) Türkiyə B) İran C) İraq D) Rusiya

29. Hansı gün Respublika günüdür?

- A) 31 Dekabr B) 28 May C) 12 Noyabr D) 18 Oktyabr

30. «... saqlamılığın rəhnidir!» ifadəsində nöqtələrin yerine aşağıdakı söz-lərdən hansını yazaq, doğru olar?

- A) Yemək B) Oturmaq C) Yatmaq D) İdman

31. Yanıq dari üzərinə aşağıdakılardan hansını etmək olmaz?

- A) Soyuq su tökmək B) Üfürmək
C) Yod məhlulu çəkmək D) Çaytikanı yağı sırtmək

32. Aşağıdakılardan hansı bostan bitkisidir?

- A) Qarpız B) Kartof C) Kələm D) Çuğundur


33. Tənəffüs yolu ilə insana aşağıdakı xəstiliklərdən hansı yoluxa bilər?

- A) Baş ağrısı B) Qrip C) Diş ağrısı D) Qulaq ağrısı

34. Aşağıdakılardan hansı zehni işdir?

- A) Kitab daşıməq B) Kitab bağışlamaq
C) Kitab oxumaq D) Kitab cırmaq

35. Ayılardan hansı Azerbaycanın meşələrində yaşayır?



36. Azərbaycanda ən hündür zirvə hansıdır?

- A) Bazardüzü B) Qoşqar C) Şahdağ D) Kapaz

37. İnsan başqa canlılardan nə ilə fərglənir?

- A) Gücü ilə B) Yaxşı eşitməsi ilə
C) Yaxşı görməsi ilə D) Ağlı ilə

38. Çayın başlangıcı neçə adlanır?

- A) Mənsəb B) Mənba C) Qol D) Sahil

39. Yer kürəsinin neçə qütbü var?

- A) 1 B) 2 C) 3 D) 4

40. Aşağıdakılardan hansı şagirdin vəzifəsi deyil?

- A) Dərsə hazırlaşmaq B) Məktəbə vaxtında getmək
C) Müəllimə qulaq asmaq D) Darsdan sonra futbol oynamamaq

41. Şəkildə gördüklerinizdən hansı insan skeletinin hissəsidir?



42. Aşağıdakı quşlardan soyuğa hansı daha davamlıdır?

- A) Sərçə B) Pinqvin
C) Qarğı D) Qaranquş

43. «Ayrılarımı könül candan?»


Azərbaycan! Azərbaycan! misralarının müəllifi kimdir?

- A) Abbas Səhhət B) Mırzə Ələkbər Sabir
C) Abdulla Şaiq D) Səməd Vurğun

44. Aşağıdakılardan hansı təbiət hadisəsidir?

- A) Buğdanın səpilməsi B) Buğdanın cüicərməsi
C) Buğdanın biçilməsi D) Buğdanın üyüdülməsi

45. Aşağıdakı quşlardan hansı çöl bölgəsində yaşayır?



46. Aşağıdakı canlılardan hansı uça bilmir?

- A) Dəvəquşu B) Yarasa C) Leylək D) Durna

LÜGƏT

A

- Ağciyər** — tənəffüs orqanı
Antarktika — Yerin cənub qütbü ətrafında təbii zona
Arxeologiya — keçmiş yaşayış yerlərinde qazıntılar aparmaq və qədim əşyaları tədqiq etmək yolu ilə tarixi öyrənən elm
Arktika — Yerin şimal qütbü ətrafında təbii zona
Arteriya — qanı ürəkdən bədənə ötürən əsas damarlar
Atmosfer — Yerin hava təbəqəsi
Aysberq — buzlaqdan qopub dəniz sularında üzən nəhəng buz parçası

B

- Barxan** — qızmar səhralarda böyük qum yığını
Bibliya — xristianların müqəddəs kitabı
Biçənak — ot todarükü üçün istifadə olunan çəmənlik sahəsi
Biosfer — Yerin canlı təbəqəsi
Büdcə — ailənin, təşkilatın və dövlətin gəlir və xərclərinin planı

D

- Dəri** — bədəni xarici təsirlərdən qoruyan örtük
Donor — xəstə üçün könüllü qan verən şəxs

Ə

- Əhalisi** — hər hansı bir ərazi daimi yaşayış insanlar qrupu
Əks-səda — səs dalğalarının varlığın səthinə dəyişib geri qayıtması

G

- Geologiya** — süxurlar və mineralalar haqqında elm

H

- Hərəket** — varlığın öz məkanını dəyişməsi
Hidrosfer — Yerin su təbəqəsi

I

- İstehlakçı** — mal və xidmətlərdən istifadə edən şəxs

K

- Kapillyar** — ən nazik qan damarı
Konstitusiya — dövlətin əsas qanunu

Q

- Qaraciyər** — həzm orqanı
Qastrit — mədə xəstəliyi
Quran — müsəlmanların müqəddəs kitabı

L

- Liana** — sarmaşıqaoxşar ağac
Litosfer — Yerin xarici bərk təbəqəsi

M

- Mədə** — həzm orqanı
Mikrob — yalnız mikroskopla görünən kiçicik canlı
Muzey — elm və sənət əsərlərinin saxlanıldığı və nümayiş etdirildiyi yer

N

- Nikotin** — tütünün tərkibində olan zəhərli maddə

O

- Orqan** — bədənin xüsusi vəzifə daşıyan bir hissəsi

Ö

- Ölkə** — dövlətin hökmranlığı altında olan ərazi

P

- Peşə** — insanın özünü və ailəsini saxlamaq üçün müntəzəm məşğul olduğu iş
Prezident — dövlət başçısı

R

- Resurs** — insanların istifadə edə biləcəyi ehtiyatlar

S

- Saxara** — dünyanın ən böyük səhrası (Afrikada yerləşir)
Sohra — Yerin yağıntı çox az düşən və ya heç düşməyen hissəsi
Skelet — bədənin sümüklərdən ibarət hissəsi

T

- Tayqa** — iynəyarpaqlı ağaclar bitən meşə zonası
Traxeya — nəfəs borusu
Tundra — Avrasiya və Şimali Amerikanın şimal hissəsi

V

- Vena** — qanı ürəye qaytaran əsas damarlar

Y

- Yanacaq** — istilik almaq üçün istifadə oluna biləcək maddə və ya cisimlər
Yardım — öz gücү və imkanları hesabına başqasına edilən kömək

MÜNDƏRİCAT

YER KÜRASI

GÜNƏŞ İŞİĞİ və YERİN QURŞAQLARI	6
YERİN QÜTBLERİ. ARKTİKA və ANTARKTİKA	8
TUNDRA	10
MEŞƏLƏR	12
ÇƏMƏNLİKLƏR	14
CÖLLƏR	16
QIZMAR SƏHRLƏR	18
SAVANNALAR	20
CƏNGƏLLİKLƏR	22

INSAN ORQANİZMİ

DƏRİ və ONA QULLUQ	26
SKELET	28
ƏZƏLƏLƏR və ONLARIN MÖHKƏMLƏNDİRİLMƏSİ	30
TƏNƏFFÜS ORQANLARI	32
TƏNƏFFÜSLƏ YOLUXAN XƏSTƏLİKLƏR	34
HƏZM ORQANLARI və DÜZGÜN QİDALANMA	36
QAN. QAN DÖVRANI ORQANLARI	38
ÜRƏK və ONUN MÖHKƏMLƏNDİRİLMƏSİ	40
DUYGU (HİSS) ORQANLARI və ONLARIN QORUNMASI	42
SİNİR SİSTEMİ	44
İFRAZAT ORQANLARI	46
SİQARET ÇƏKMƏYİN və SPIRTLİ İÇKİLƏRİN SAĞLAMLIĞA ZƏRƏRİ	48
DİŞLƏR VƏ ONLARA QULLUQ	50
ƏMƏK, İSTİRAHƏT və SAĞLAMLIQ	52

TƏBIƏTİN MÖCÜZASI - İNSAN

İNSAN HƏYATININ DÖVRLƏRİ	56
ƏTRAF ALƏMİ NƏCƏ DƏRK EDİRİK?	58
EMOSİYALAR və HİSSLƏR	60
YADDAS	62
DÜŞÜNCƏ	64
TƏXƏYYÜL	66
ÜNSİYYƏT	68
ƏSİL İNSANı KEYFİYYƏTLƏR	70
ŞƏXSİYYƏT	72

DOĞMA DİYAR

COĞRAFI YERİMİZ	76
SƏRHƏD QONŞULARIMIZ	78
TARİX	80
HARADA, NƏ VAXT OLUB?	82
VƏTƏNİMİZİN TARİXİ	84

İSLAM DİNİ	86
ADƏTLƏRİMİZ və QANUNLARIMIZ	88
İNCEŞƏNƏT	90

ENERJİ

İSİQ, KÖLGƏ və RƏNG	94
SƏS və ONUN YAYILMASI	96
ENERJİ və ENERJİ MƏNBƏLƏRİ	98
HƏRƏKƏT	100
ELEKTRİK YÜKLƏRİ və ELEKTRİK DÖVRƏSİ	102
ELEKTRİK ENERJİSİNƏ QƏNAƏT EDƏK, ONUNLA EHTİYATLI DAVRANAQ	104

İQTİSADIYYAT

TƏLƏBAT və İQTİSADIYYAT	108
BÜDCƏ NƏDIR?	110
İSTEHLAK	112
VERGİ	114
SİGORTA	116

TEST TAPŞIRİQLARI

LÜĞƏT	124
-------------	-----



Rassam: Hikmat Qəhrəmanov

Dizayner: Paşa Əzizoğlu

Korrektor: Aqşin Məsimov

Çapa imzalanıb: 20.08.2006. Formatı 60×84¹/₈. Ofset kağızı № 1. Ofset çapı.
Fiziki ç.v. 16,0.

«Osmanlı Yayınları» Nəşriyyat Evi.
AZ1009. Bakı, S.Rəhimov küçəsi, 108.

HƏYAT BİLGİSİ 4

A5-241351

